

1709_Az_Q18_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 1709 Maliyyə hüququ

1 Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...? (Çəki: 1)

- ərazi vahidlərinin pul vəsaiti fondlarının istifadə olunması həyata keçirilmiş olsun
- ərazi vahidlərinin pul vəsaiti fondlarının yaradılması və ya bölüşdürülməsi həyata keçirilmiş olsun
- ərazi vahidlərinin pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- ərazi vahidlərinin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- ərazi vahidlərinin maliyyəsinin yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun

2 Bir-birilə qarşılıqlı əlaqəli olan müxtəlif maliyyə institutlarının məcmusu nəyi formalaşdırır? (Çəki: 1)

- dövlət sistemini
- maliyyə sistemini
- kredit sistemini
- təsərrüfat sistemini
- sığorta sistemini

3 Maliyyə hüququ aşağıdakı münasibətlərdən hansını tənzimləyir?

- gömrük münasibətlərini
- vergi münasibətlərini
- xarici maliyyə münasibətlərini
- bütün pul münasibətlərini
- maliyyə münasibətlərini

4 Dövlətin maliyyə fəaliyyənti dedikdə....?

- hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
- hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə edilməsi ilə əlaqədar münasibətlərdir.
- hüquqi və fiziki şəxslərdən yığılan cərimələrdi
- heç biri.
- hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanlarına qaytarılmamaq şərti ilə verilən pul

5 Maliyyə Ərəbcədən tərcümədə nə deməkdir

- pul mənbəyi
- pul yığım
- pulun bölüşdürülməsi
- pulun paylanması
- iqtisadi mexanizm

6 Mənbələrə istinadən ilk dəfə harada pul fondu yaranıb

- İtaliya və ya Fransada
- Rusiyada
- Azərbaycanda
- ABŞ-da
- Əlcəzairdə

7 Finantino sözünün mənası nədir

- gəlir
- büdcə
- Ödəmə
- pul
- maliyyə

8 Maliyyənin anlayışı aşağıdakılardan hansıdır

- dövlətin funksiyalarının yəta keçirilməsinin təmin edən pul vəsaitləri fondlarının yaradılması, və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur
- maliyyə cəmiyyətdə pul münasibətlərini tənzimləyir
- maliyyə cəmiyyətdə maliyyə münasibətlərini tənzimləyir
- maliyyə cəmiyyətdə pulla bağlı mülki münasibətlərini tənzimləyir
- maliyyə cəmiyyətdə iqtisadi münasibətlərini tənzimləyir

9 Maliyyə hansı kateqoriyaya aiddir

- hüquqi
- maliyyə
- siyasi
- pul
- iqtisadi

10 Azərbaycan Respublikasının pul fondlarının hüquq institutlarına nə aiddir?

- Dövlət maliyyəsi, müəssisə, idarə, təşkilatların maliyyəsi və borc fondu
- onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti.
- Bank kreditləri, təşkilatların maliyyəsi
- gömrük yığımları
- Dövlət maliyyəsi, müəssisə, idarə, təşkilatların maliyyəsi, kreditfondu, dövlət sığorta fondu, büdcə fondu və.s

11 budcə fondunu nə təşkil edir

- cərimələr
- sığorta haqları

- hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
- bank kreditləri
- Gömrük yığımları.

12 Maliyyə hüququnun predmetini hansı münasibətlər təşkil edir?

- xüsusi mülkiyyət sahiblərinin həyata keçirdikləri maliyyə fəaliyyəti prosesində meydana çıxan münasibətlər
- maliyyə hüququ müstəqil hüquq sahəsi kimi həmin sahənin normaları ilə nizama salınan ictimai münasibətlər
- heç biri
- dövlət və bələdiyyələrin həyata keçirdikləri maliyyə fəaliyyəti prosesində meydana çıxan münasibətlər
- hamısı

13 Dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər nəyi əks etdirir?

- dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətləri
- büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətləri
- maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətləri
- büdcə maliyyələşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətləri
- büdcəyə vergi və rüsumların yığılmasını, dövlət xəzinəsinə könüllü ianələr və dövlət kreditinin yerləşdirilməsini

14 Müəssisə, idarə və təşkilatların maliyyəsinin hansı növü var

- özünü maliyyələşdirən
- dövləti maliyyələşdirən maliyyə
- kredit təşkilatı
- bankrot
- komersiya və qeyri komersiya

15 Dövlətin maliyyə fəaliyyəti zamanı əsaslanılan vahidlik prinsipi hesab edilir?

- konstitusion prinsip
- bərabərlik prinsipi
- effektivlik prinsipi
- fərdçilik prinsipi
- bölgü prinsipi

16 Dövlətin maliyyə fəaliyyəti hansı prinsipə əsaslanmalıdır?

- vahidlik prinsipinə
- effektivlik prinsipinə
- bölgü prinsipinə
- fərdçilik prinsipinə
- bərabərlik prinsipinə

17 Azərbaycan Respublikasının maliyyə sisteminə aşağıdakılardan hansı aid deyil?

- dövlət maliyyəsi
- dövlət sığorta fondu
- kredit fondu
- müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
- subvensiyalar

18 Maliyyə hüquq münasibətlərində kollektiv iştirak etməyən subyektlər hansıdır?

- fərdi şəxslər
- dövlət müəssisələri
- birliklər
- idarələr
- maliyyə-sənaye qrupları

19 Qadağnedici normalar subyektlərin müəyyən hərəkətlər etməsini....?

- tövsiyyə edir
- qadağan edir
- təhrik edir
- nəzarət edir
- sövq edir

20 Məcburedici maliyyə hüquq normaları subyektdərin fəal davranışını tənzim edirvə müəyyən hərəkətləri etməyə.....?

- tövsiyyə edir
- sövq edir
- məcbur edir
- nəzarət edir
- təhrik edir

21 Aşağıdakılardan hansı maliyyə hüququnun mənbəyi hesab edilmir?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikası Milli Məclisinin fərmanları
- Azərbaycan Respublikası prezidentinin fərmanları

22 Maliyyə hüququnun mənbələri neçə qrupa bölünür?

- 1

- 4
- 5
- 3
- 2

23 Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ.....ibarətdir?

- dörd hissədən
- beş hissədən
- iki hissədən
- yeddi hissədən
- bir hissədən

24 Maliyyə hüququnun əsas tənzimləmə metodu aşağıdakılardan hansıdır?

- məhkəmə göstərişləri metodu
- münisiflər göstərişləri metodu
- prezident göstərişləri metodu
- hakimiyyət göstərişləri metodu
- parlament göstərişləri metodu

25 Dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlərə hansı münasibətlər aid edilir?

- büdcəyə vergi və rüsumların yığılması, dövlət xəzinəsinə könüllü ianələr, dövlət kreditinin yerləşdirilməsi üzrə münasibətlər
- büdcə tənzimləməsinin gedişində dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətlər
- Hamısı
- büdcə müəyyənləşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətlər
- büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətlər

26 Maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlərə hansı münasibətlər aid edilir?

- büdcəyə vergi və rüsumların yığılması, dövlət xəzinəsinə könüllü ianələr, dövlət kreditinin yerləşdirilməsi üzrə münasibətlər
- Hamısı
- büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətlər
- büdcə tənzimləməsinin gedişində dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətlər
- büdcə müəyyənləşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətlər

27 Maliyyə hüququ.....?

- xarici hüquq sahəsidir
- konstitusion hüquq sahəsidir
- müstəqil hüquq sahəsidir
- asılı hüquq sahəsidir

- xüsusi hüquq sahəsidir

28 Maliyyə hüququnun predmeti aşağıdakılardan hansıdır?

- bütün pul münasibətləri
 büdcə münasibətləri
 bazar münasibətləri
 maliyyə münasibətləri
 bank münasibətləri

29 Xüsusi səlahiyyətli idarəçilik orqanları maliyyə fəaliyyətində iştirak dərəcəsiindən asılı olaraq...?

- bir qrupa bölünür
 iki qrupa bölünür
 altı qrupa bölünür
 üç qrupa bölünür
 beş qrupa bölünür

30 Respublikanın icra hakimiyyətinin rəhbəri kimi Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır?

- 119-cu maddəsinə
 109-cu maddəsinə
 99-cu maddəsinə
 139-cu maddəsinə
 129-cu maddəsinə

31 Pul vəsaitlərinin yaradılması metodları aşağıdakılardan hansıdır?

- məcburi və zəruri
 könüllü və qarşılıqlı
 məcburi və birdəfəlik
 məcburi və könüllü
 öhdəlik və könüllü

32 Dövlətin bir illik maliyyə planı aşağıdakılardan hansıdır?

- dövlət krediti
 dövlət borcu
 dövlət sığortası
 dövlət büdcəsi
 dövlət maliyyəsi

33 Respublika ərazisində bütün maliyyə əməliyyatlarının vahidlik prinsipinə aşağıdakılardan hansı aid edilir?

- maliyyə əməliyyatlarının sistemli aparılması
- maliyyə əməliyyatlarının birlikdə aparılması
- maliyyə əməliyyatlarının eyni formada aparılması
- maliyyə əməliyyatlarının vahid milli valyutada aparılması
- maliyyə əməliyyatlarının fasiləsiz aparılması

34 Respublika ərazisində bütün maliyyə əməliyyatlarının vahidlik prinsipinə aşağıdakılardan hansı aid edilir?

- respublika ərazisində vahid vergi siyasətinin aparılması
- respublika ərazisində vahid büdcə siyasətinin aparılması
- respublika ərazisində vahid kredit siyasətinin aparılması
- respublika ərazisində vahid sığorta siyasətinin aparılması
- respublika ərazisində vahid maliyyə siyasətinin aparılması

35 Respublika ərazisində bütün maliyyə əməliyyatlarının vahidlik prinsipinə aşağıdakılardan hansı aid edilir?

- maliyyə əməliyyatlarının vahid qaydalara əməl olunmaqla aparılması
- maliyyə əməliyyatlarının birlikdə aparılması
- maliyyə əməliyyatlarının sistemli aparılması
- maliyyə əməliyyatlarının fasiləsiz aparılması
- maliyyə əməliyyatlarının vahid xarici valyutada aparılması

36 Dövlətin maliyyə fəaliyyəti zamanı əsaslanılan vahidlik prinsipi hesab edilir?

- konstitusion prinsip
- bölgü prinsipi
- fərdçilik prinsipi
- effektivlik prinsipi
- bərabərlik prinsipi

37 Dövlətin maliyyə fəaliyyəti hansı prinsipə əsaslanmalıdır?

- vahidlik prinsipinə
- bölgü prinsipinə
- effektivlik prinsipinə
- fərdçilik prinsipinə
- bərabərlik prinsipinə

38 Mərkəzləşdirilmiş fondlara ilk növbədə aid edilir?

- dövlət büdcəsi və dövlət krediti
- dövlət büdcəsi və büdcədən kənar fondlar

- dövlət maliyyəsi və dövlət sığortası
- dövlət büdcəsi, büdcədənənar fondlar, dövlət krediti
- büdcədənənar fondlar və dövlət krediti

39 Mərkəzləşdirilmiş fondlara aşağıdakılardan hansı aid edilir?

- dövlətin sərəncamında olan pul vəsaiti fondları
- bələdiyyə sərəncamında olan pul vəsaiti fondları
- hökumətin sərəncamında olan pul vəsaiti fondları
- icra hakimiyyətinin sərəncamında olan pul vəsaiti fondları
- parlamentin sərəncamında olan pul vəsaiti fondları

40 Mərkəzləşdirilməmiş fondlara aşağıdakılardan hansı aid edilir?

- müəssisə və təşkilatların maliyyəsi
- müəssisə və təşkilatların kreditləri
- dövlət maliyyəsi
- müəssisə və təşkilatların borcları
- müəssisə və təşkilatların öhdəlikləri

41 Fransız hüquqşünas alimi Pol Mari Qodme maliyyə sistemi təşkil edən pul vəsaiti fondları bir-birini qarşılıqlı surətdə tamamlayan mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş fondları aşağıdakı kimi təsnifləşdirir?

- birgə fondlar və özəl fondlar
- dövlət fondları və birgə fondlar
- dövlət sistemi və özəl sistemlər
- dövlət fondları və özəl fondlar
- dövlət maliyyəsi və özəl fondlar

42 Hüquqi və fiziki şəxslərdən alınan sığorta haqları ilə yanaşı sığorta fondunun mənbəyi kimi hesab edilir?

- dövlət öhdəliyi vəsaitləri
- dövlət borc vəsaitləri
- dövlət müdaxilə vəsaitləri
- dövlət ehtiyat vəsaitləri
- dövlət büdcəsi vəsaitləri

43 Sığorta fondunun mənbələri hesab edilir?

- hüquqi və fiziki şəxslərdən alınan kreditlər
- hüquqi və fiziki şəxslərdən alınan sığorta haqları
- hüquqi və fiziki şəxslərdən alınan mənfəət vergisi
- hüquqi və fiziki şəxslərdən alınan lisenziya haqları

- hüquqi və fiziki şəxslərdən alınan büdcə haqları

44 Bankların sərəncamında olan və onların hesablarında saxlanılan, müvəqqəti olaraq, sosial və digər ehtiyacları üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətləri əhatə edən maliyyə sistemi elementi hansıdır?

- bank fondu
 valyuta fondu
 büdcə fondu
 kredit fondu
 dövlət fondu

45 Maliyyə sisteminin həlqəsi kimi müvafiq pul ehtiyatlarının təbii fəlakət, bədbəxt hadisə və digər hallarda onların nəticələrinin aradan qaldırılması məqsədilə istifadə olunması ilə əlaqədar münasibətləri əhatə edən maliyyə sistemi elementi hansıdır?

- dövlət fondu
 büdcə fondu
 bank fondu
 sığorta fondu
 valyuta fondu

46 Müəssisələrin maliyyəsi müxtəlif mülkiyyət formalarına əsaslanan fəaliyyət nəticəsində yaradılır və onun aşağıdakı iki növü fərqləndirilir?

- kommersiya və qeyri-kommersiya xidməti ilə məşğul olan müəssisə, idarə və təşkilatların maliyyəsi
 kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə, idarə və təşkilatların maliyyəsi
 qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə, idarə və təşkilatların maliyyəsi
 kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyəsi
 kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə, idarə və təşkilatların maliyyəsi

47 Müəssisə, idarə və təşkilatların maliyyəsi əsasında formalaşan milli gəlir aşağıdakılardan hansının köməyi ilə bölüşdürülür?

- bank sisteminin
 maliyyə sisteminin
 büdcə sisteminin
 kredit sisteminin
 vergi sisteminin

48 Müəssisə, idarə və təşkilatların maliyyəsi əsasında formalaşır?

- milli gəlir
 birgə gəlir
 sosial gəlir

- daxili gəlir
- dövlət gəliri

49 Müəssisə, idarə və təşkilatların maliyyəsi Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm həlqələrindən biri kimi bağlıdır?

- mənəvi dəyərlərlə
- təkrar istehlakla
- maddi istehsalla
- maddi istehlakla
- təkrar maliyyələşmə ilə

50 Dövlət krediti ölkədə nədən istifadə olunmaqla təşkil olunur?

- xəzinə öhdəliyindən
- dövlət istiqrazları və əmanətlərdən
- istiqrazlardan
- vekseldən
- mənfəətdən

51 Dövlət krediti münasibətlərində yaranır?

- dövlətin güzəştli borcu
- dövlətin daxili borcu
- dövlətin daimi borcu
- dövlətin birdəfəlik borcu
- dövlətin xarici borcu

52 Dövlət krediti münasibətlərdə dövlət çıxış edir?

- əlaqələndirici qismində
- vasitəçi qismində
- kreditör qismində
- borc gerən qismində
- borclu qismində

53 Dövlət krediti dedikdə nəzərdə tutulur?

- hüquqi şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi
- fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi
- hüquqi və fiziki şəxslərə dövlətin müvəqqəti borc verməsi
- hüquqi şəxslərə dövlətin müvəqqəti borc verməsi
- hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi

54 Dövlət Neft Fondunun vəsaitləri hansı məqsədlə istifadə olunur?

- respublikanın maliyyə problemlərinin həlli məqsədlə
- respublikanın idarəetmə problemlərinin həlli məqsədlə
- respublikanın struktur problemlərinin həlli məqsədlə
- respublikanın ümummilli problemlərinin həlli məqsədlə
- respublikanın inteqrasiya problemlərinin həlli məqsədlə

55 Dövlət Neft Fondu mahiyyət etibarilə.....?

- büdcə fonddur
- sosial müdafiə fondudur
- hökumət fondudur
- özəl fonddur
- büdcədən kənar fonddur

56 Dövlət Neft Fondu hansı məqsədlə yaradılmışdır?

- neft və qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrdən əldə edilən pul vəsaitlərin büdcəyə köçürülməsi məqsədilə
- qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrdən əldə edilən pul vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə
- qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrdən əldə edilən pul
- 0"Əsrin müqaviləsi" üzrə neftin çıxarılması ilə əlaqəli bağlanmış müqavilələrdən əldə edilən pul vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə
- neft və qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrdən əldə edilən pul vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə

57 Dövlət Neft Fondu hesab olunur?

- dövlətin ehtiyat fondu
- dövlətin büdcə fondu
- dövlətin maliyyə fondu
- dövlətin gələcəyi fondu
- dövlətin gəlir fondu

58 Bank emissiyasının təminatı üçün nə əsas hesab edilir?

- dövlətin valyuta ehtiyatı
- dövlətin pul ehtiyatı
- dövlətin fond ehtiyatı
- dövlətin qızıl ehtiyatı
- dövlətin büdcə ehtiyatı

59 Dövlətin qızıl ehtiyatı hökumət tərəfindən müəyyən olunmuş hansı məqsəd üçün nəzərdə tutulur?

- bank kapitalının təminatı üçün

- bank əməliyyatlarının təminatı üçün
- bank nizamnaməsinin təminatı üçün
- bank sisteminin təminatı üçün
- bank emissiyasının təminatı üçün

60 Qızıl-valyuta fondu dedikdə nə nəzərdə tutulur?

- Texnika Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları
- Mərkəzi Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları
- Ata Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları
- Beynəlxalq Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları
- Xalq Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları

61 Mərkəzi Bankının rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları nə hesab edilir?

- pul fondu
- qızıl-valyuta fondu
- varidat fondu
- maliyyə fondu
- qızıl fondu

62 Aşağıdakılardan hansı büdcədənənar məqsədli fond hesab edilir?

- sosial sığorta fondu
- investisiya resursları fondu
- əhəlinin sosial müdafiə fondu
- təkrar sığorta fondu
- kreditlərin maliyyələşdirilməsi fondu

63 Aşağıdakılardan hansı büdcədənənar məqsədli fond hesab edilir?

- sosial sığorta fondu
- dövlət yol fondu
- kreditlərin maliyyələşdirilməsi fondu
- investisiya resursları fondu
- təkrar sığorta fondu

64 Sual: Auditorun vəzifələrinə aid olmayanı seçin : (Çəki: 1)

- daxili audit müəssisə rəhbəri qarşısında hesabat verməlidir
- qüvvədə olan qanunvericiliyə əməl etmək
- kommersiya sirrini gözləmək
- heç biri

- auditor nəzarətini keyfiyyətli həyata keçirmək

65 Sual: Hansı funksiyanı həyata keçirməklə Mərkəzi Bank bank qanunvericiliyinə, Mərkəzi Bankın normativ aktlarına və göstərişlərinə kredit təşkilatları tərəfindən riayət olunmasına daim nəzarət edir ? (Çəki: 1)

- nəzarət
- tənzimləyici
- ekspert- analitik
- analitik-informasiya
- bölgü

66 Sual: Kim bank nəzarətini kreditləşmə, maliyyələndirmə və hesablaşma ilə əlaqədar əməliyyatların gedişində banklar tərəfindən həyata keçirilən və müştərilərin maliyyə- təsərrüfat fəaliyyəti üzərində nəzarətin ən çəvik və ən geniş forması hesab edir ? (Çəki: 1)

- O.N.Qorbunova
- M.I.Piskotin
- A.N.Kozırin
- N.M.Artyomov
- R.O.Xalfina

67 Sual: Azərbaycan Respublikası Konstitusiyasının 81 -ci maddəsinə əsasən hansı dövlət orqanı maliyyə fəaliyyətinə nəzarət edir ? (Çəki: 1)

- Milli Məclis
- AR Maliyyə Nazirliyi
- AR Vergilər Nazirliyi
- Nazirlər Kabineti
- Mərkəzi Bank

68 Sual: Professor N.I.Ximiçeva hesab edir ki, ... maliyyə nəzarəti 2 halda həyata keçirilir: (Çəki: 1)

- məcburi
- bank
- könüllü
- sığorta
- parlament

69 Sual: Xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən maliyyə fəaliyyətinin məzmunundan asılı olaraq maliyyə nəzarətinin növlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar: 1parlament nəzarəti 2Bank nəzarəti 3Cari nəzarət 4Gömrük nəzarət 5auditor nəzarəti (Çəki: 1)

- 1,3,5
- 2,4,6

- 1,2,5
- 02,5,6
- 1,5,6

70 Sual: Ümumi səlahiyyətli dövlət hakimiyyəti və idarəçilik orqanları, habelə xüsusi nəzarət orqanları tərəfindən həyata keçirilən maliyyə nəzarəti ? (Çəki: 1)

- Ümumdövlət nəzarəti
- dövlət nəzarəti
- İdarə nəzarəti
- müstəqil nəzarət
- Cari nəzarət

71 Sual: maliyyə nəzarətinin tədqiqat obyektini keçən yoxlama dövrünün maliyyə göstəricisidir. (Çəki: 1)

- sonrakı nəzarət
- ilkin nəzarət
- əvvəlcədən nəzarət
- cari nəzarət
- operativ nəzarət

72 Sual: Maliyyə- təsərrüfat fəaliyyətini həyata keçirilməsi, dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi, cari xərclər və s. həyata keçirilməsi gedişində maliyyə orqanları tərəfindən aparılan nəzarət ? (Çəki: 1)

- cari nəzarət
- əvvəlcədən nəzarət
- sonrakı nəzarət
- ilkin nəzarət
- operativ nəzarət

73 Sual: ... müəssisə, idarə, təşkilatlar və vətəndaşlar tərəfindən dövlətin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması deməkdir: (Çəki: 1)

- maliyyə intizamı
- maliyyənin funksiyası
- maliyyə sanksiyası
- heç biri
- maliyyə nəzarəti

74 Sual: Maliyyə intizamı dedikdə (daha əhatəli olanı seçin): (Çəki: 1)

- müəssisə, idarə, təşkilatlar və vətəndaşlar tərəfindən dövlətin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması deməkdir
- pul vəsaitlərinin tam olaraq toplanması, məqsədyönlü və qanunauyğun surətdə bölüşdürülməsi və səmərəli istifadə olunması deməkdir

- Heç biri
- Hamısı
- müəssisə, idarə, təşkilatlar və vətəndaşlar tərəfindən dövlətin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması deməkdir

75 Sual: Maliyyə hüquq normaları ilə tənzim edilən münasibətlərdə qarşıya qoyulan vəzifələrdən yanlış olanı seçin: (Çəki: 1)

- maliyyə-təsərrüfat fəaliyyətinə subyektiv olaraq qiymət vermək
- dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək
- istehsal və kommersiya fəaliyyətinin yüksəldilməsində onların daxili ehtiyatlarını aşkar etmək
- maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək
- müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq

76 Sual: Keçmiş sovet hüquq ədəbiyyatında maliyyə nəzarəti faktiki olaraq ... kimi qəbul olunurdu: (Çəki: 1)

- bank nəzarəti
- sığorta nəzarəti
- büdcə nəzarəti
- gömrük nəzarəti
- vergi nəzarəti

77 Sual: Aşağıdakılardan doğru olanı seçin: (Çəki: 1)

- maliyyənin bölgü və nəzarət funksiyaları obyektiv olaraq birlikdə fəaliyyət göstərir
- tənzimləmə funksiyasının təsirdairəsi nəzarət funksiyasının təsir dairəsindən daha genişdir
- bölgü funksiyasının təsir dairəsi tənzimləmə funksiyasının təsir dairəsindən daha genişdir
- tənzimləmə funksiyasının təsirdairəsi bölgü funksiyasının təsir dairəsindən daha genişdir
- bölgü funksiyasının təsirdairəsi nəzarət funksiyasının təsir dairəsindən daha genişdir

78 Sual: təftişin üsulları (Çəki: 1)

- hamısı
- inventarlaşdırma, ekspertiza
- vizual müşahidə
- riyazi, normativ, məntiqi
- qarşılıqlı, müqaisəli.

79 Sual: Nazirlər Kabinetinin 2001 -ci il 13 yanvar qərarı (Çəki: 1)

- "Xronometraj metodu ilə müşahidə aparılması qaydalan"
- Auditor xidməti haqqında
- Milli Bank haqqında
- heç biri

- "Valyuta tənzimi haqqında"

80 Sual: O.N.Qorbunova görə Maliyyə nəzarətin metodları (Çəki: 1)

- hamısı
- İqtisadi analiz
- maliyyə nəzarəti
- müşahidə, yoxlama
- iqtisadi tədqiqat

81 Sual: Maliyyə nəzarətin metodları (Çəki: 1)

- yoxlama və taftiş
- illik
- rüblük
- hamısı
- analitik və statistis fəaliyyət

82 Sual: Auditor hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur (Çəki: 1)

- sərbəst auditor imtahanı vermək
- mühasibat uçotu və maliyyə sahələrində iqtisadçı və hüquqşunas üzrə ali təhsilə və ixtisas üzrə ən azı 3 il iş stajına malik olmalı
- hamısı
- AR-nın vətəndaşlığı
- müvafiq məhkumlugun olmaması və ya məhkumlugun müəyyən edilmiş qaydada ödənilməsi

83 Sual: Auditorun vəzifələri (Çəki: 1)

- auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular və nöqsanlar barədə sifarişçinin rəhbərliyinə məlumat vermək
- qüvvədə olan qanunvericiliyə əməl etmək, auditor nəzarətini keyfiyyətli həyata keçirtmək
- hamısı
- komersiya sirlərini gözləmək.
- sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq

84 Sual: Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinin hərəkətləri hansı qanunvericiliklə tənzimlənir. (Çəki: 1)

- Əmək məəcəlləsi ilə
- Heç biri
- Əməliyyat axtarış haqqında" AR qanunu və Cinayət Prosesual məəcəllə ilə
- vergi məəcəlləsi ilə
- Mülki Prosesual məəcəllə ilə

85 Sual: vegi məəcəlləsinin 20- maddəsi nəyi östərir (Çəki: 1)

- vergi orqanlarının öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının da səlahiyyətlərini həyata keçirirlər
- vergi orqanlarının audit ilə vergi nəzarətini həyata keçirir.
- vergi orqanlarının cəriməetmə məqsədi ilə vergi nəzarətini həyata keçirir.
- vergi orqanlarının vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirir
- vergi orqanlarının təftiş ilə vergi nəzarətini həyata keçirir.

86 Sual: vergi məəcəlləsinin 32- maddəsi nəyi östərir (Çəki: 1)

- vergi orqanlarının vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirir.
- vergi orqanlarının yoxlama ilə vergi nəzarətini həyata keçirir.
- vergi orqanlarının cəriməetmə məqsədi ilə vergi nəzarətini həyata keçirir.
- vergi orqanlarının audit ilə vergi nəzarətini həyata keçirir.
- vergi orqanlarının təftiş ilə vergi nəzarətini həyata keçirir.

87 Sual: vergi məəcəlləsinin 32-35-ci maddələri nəyi östərir (Çəki: 1)

- vergi orqanlarının yoxlama səlahiyyətlərini
- vergi orqanlarının audit səlahiyyətlərini
- vergi orqanlarının cəriməetmə səlahiyyətlərini
- vergi orqanlarının cəzavermə səlahiyyətlərini
- vergi orqanlarının təftiş səlahiyyətlərini

88 Sual: Xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən maliyyə fəaliyyətinin məzmunundan asılı olaraq maliyyə nəzarətinin növlərinin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- auditor nəzarəti
- vergi nəzarəti
- bank nəzarəti
- sığorta nəzarəti
- büdcə nəzarəti

89 Sual: Nazirliklər və idarələr, yerli özünüidarə orqanlarının nəzarət-təftiş şöbələri tərəfindən onlara tabe olan müəssisə və idarələrə münasibətdə həyata keçirilən maliyyə nəzarəti hansıdır? (Çəki: 1)

- təsərrüfatdaxili, birgə, kollektiv nəzarət
- idarə nəzarəti
- ümumdövlət nəzarəti
- bələdiyyə, dövlət, sahibkar nəzarəti
- müstəqil, şəxsi, fərdi nəzarət

90 Sual: Ölkənin sosial-iqtisadi inkişafı məqsədilə dövlətin və bələdiyyələrin pul fondlarının təşkili, bölüşdürülməsi və istifadə edilməsi sahəsində hərəkətlərin qanunauyğun və məqsədyönlü olması üzərində nəzarət hesab edilir? (Çəki: 1)

- maliyyə nəzarəti
- I maliyyə sistemi
- I maliyyə intizamı
- 3 maliyyə resursları
- maliyyə qanunvericiliyi

91 Sual: Maliyyə nəzarətinin məzmununu müəyyən etmək üçün maliyyə hüquq normaları ilə tənzim edilən münasibətlərdə qarşıya qoyulan vəzifələrə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- pul vəsaitlərinin iqtisadi agentlər arasında bölgüsünü təmin etmək və onların fəaliyyətini stimullaşdırmaq
- müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq
- maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət vermək
- istehsal və kommersiya fəaliyyətinin yüksəldilməsində daxili ehtiyatlarını aşkar etmək
- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin, büdcə vəsaitlərinin, bank ssudalarının, xüsusi vəsaitlərin onlar tərəfindən məqsədəuyğun surətdə istifadəsini yoxlamaq

92 Sual: Yoxlamanın kim tərəfindən aparılması nöqtəyi-nəzərdən iki növ audit fərqləndirilir: (Çəki: 1)

- daxili, xarici
- məcburi
- daxili
- könüllü, məcburi
- könüllü

93 Sual: Audit yoxlaması Auditorxidməti haqqında Qanunun 2-ci maddəsinə əsasən hansı formada həyata keçirilir? (Çəki: 1)

- könüllü, məcburi
- subyektiv, könüllü
- subyektiv, məcburi
- obyektiv, məcburi
- subyektiv, obyektiv

94 Sual: Hansı funksiyanı həyata keçirməklə Mərkəzi Bank bankfəaliyyətinin zəruri göstəricilərini müəyyən edir, ümumdövlət miqyasında bank sistemini tənzim edir? (Çəki: 1)

- tənzimləyici
- nəzarət
- ekspert- analitik
- analitik-informasiya
- bölgü

95 Sual: Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanuna əsasən, Mərkəzi Bank hansı funksiyaları həyata keçirir ? (Çəki: 1)

- tənzimləyici, nəzarət
- ekspert-analitik, bölgü
- nəzarət- təftiş, tənzimləmə
- analitik-informasiya, ekspert- analitik
- bölgü, ekspert-analitik

96 Sual: Hesablama Palatasının bütün funksiyalarını necə qruplaşdırmaq olar? 1 nəzarət- təftiş 2 Bölgü 3 Analitik- informasiya 4 Tənzimləmə 5 ekspert- analitik (Çəki: 1)

- 1,3,5
- 1,4,5
- 2,4,5
- 1,2,5
- 1,2,4

97 Sual: Maliyyə nəzarətinin bütün növlərini necə qruplaşdırmaq olar? (Çəki: 1)

- məcburi, könüllü
- cari, ilkin
- vergi, valyuta
- bank, sığorta
- dövlət, parlament

98 Sual: Maliyyə nəzarətini həyata orqanlann dairəsinə görə nəzarətin hansı növləri var? 1 parlament nəzarəti 2 Prezident nəzarəti 3 Cari nəzarət 4 Müstəqil nəzarət 5 idarədaxili nəzarət 6 Sonrakı nəzarət (Çəki: 1)

- 1,2,5
- 3,4,6
- 1,4,5
- 1,3,6
- 1,4,6

99 Sual: A.N.Kozirin maliyyə nəzarətinin hansı növlərini fərqləndirmişdir ? 1 dövlət nəzarəti 2 Cari nəzarət 3 Ümumdövlət nəzarəti 4 İdarə nəzarəti 5 müstəqil nəzarət (Çəki: 1)

- 3.4
- 1.5
- 1.2
- 1.4
- 2.5

100 Sual: A.N.Kozirin nəzarətin hansı 3 növünü fərqləndirir ? 1 dövlət nəzarəti 2 Cari nəzarət 3 Təsərrüfat daxili nəzarət 4 İlkin nəzarət 5 müstəqil nəzarət (Çəki: 1)

- 1,3,5
- 2,4,5
- 1,4,5
- 1,2,5
- 1,2,4

101 Sual: Kim maliyyə nəzarətini həyata keçirən orqanların təbiətindən asılı olaraq nəzarətin 3 növünü fərqləndirir ? (Çəki: 1)

- A.N.Kozirin
- M.I.Piskotin
- N.M.Artyomov
- Y.A.Rovinski
- R.O.Xalfina

102 Sual: Sonrakı nəzarət (Çəki: 1)

- maliyyə hüquq münasibətlərinin iştirakçılara lazımi metodiki köməklik göstərməkdir
- maliyyə əməliyyatları başlamazdan əvvəl aparılan maliyyə nəzarətidir
- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarətidir
- maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarır
- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir

103 Sual: Bu nəzarətin obyektı əldə olunmuş gəlirlərdən dövlət qarşısında öhdəliklərin icra olunması ilə və ya təqdim edilmiş pul vəsaitlərinin xərclənməsi ilə bağlı sənədləşdirilmələrdir (Çəki: 1)

- cari
- ilkin
- əvvəlcədən
- sonrakı
- operativ

104 Sual: Cari maliyyə nəzarətinin obyektı (Çəki: 1)

- əldə olunmuş gəlirlərdən dövlət qarşısında öhdəliklərin icra olunması ilə və ya təqdim edilmiş pul vəsaitlərinin xərclənməsi ilə bağlı sənədləşdirilmələrdir
- maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarmaq və xəbərdar etməkdir
- maliyyə hüquq münasibətlərinin iştirakçılara lazımi metodiki köməklik göstərməkdir
- heç biri
- maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarmaqdır

105 Sual: ... nəzarətin aparılmasında məqsəd maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarmaq və xəbərdar etməkdən ibarətdir: (Çəki: 1)

- cari

- ilkin
- əvvəlcədən
- sonrakı
- operativ

106 Sual: Cari nəzarət (Çəki: 1)

- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarətidir
- fəaliyyət üçün əsas olan lisenziya və sənədlərin olub-olmamasının yoxlanılmasından ibarətdir
- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
- maliyyə əməliyyatlarına başlanmadan əvvəl həyata keçirilən nəzarətdir
- məqsədi maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımi metodiki köməklik göstərməkdir

107 Sual: ... maliyyə nəzarətinin məqsədi maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımi metodiki köməklik göstərməkdən ibarətdir: (Çəki: 1)

- ilkin nəzarət
- cari nəzarət
- əvvəlcədən nəzarət
- sonrakı nəzarət
- operativ nəzarət

108 Sual: . Bu nəzarət fəaliyyət üçün əsas olan lisenziya və sənədlərin - büdcə layihələrinin, maliyyə planları və smetaları, kassa sənədlərinin olub-olmamasının yoxlanılmasından ibarətdir: (Çəki: 1)

- ilkin nəzarət
- cari nəzarət
- D əvvəlcədən nəzarət
- sonrakı nəzarət
- operativ nəzarət

109 Sual: ... pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlanmadan əvvəl həyata keçirilən nəzarətdir? (Çəki: 1)

- ilkin nəzarət
- sonrakı nəzarət
- əvvəlcədən nəzarət
- cari nəzarət
- operativ nəzarət

110 Sual: Maliyyə intizamının tələbləri kimlərə aiddir ? (Çəki: 1)

- müəssisə, idarə və təşkilatlar, dövlət orqanları və onların vəzifəli şəxslərinə
- yalnız sahibkarlara

- yalnız dövlət orqanlarına
- yalnız müəssisələrə
- yalnız idarə və təşkilatlara

111 Sual: Maliyyə nəzarəti haqqında yanlış olanı seçin : (Çəki: 1)

- maliyyə nəzarəti yalnız xüsusi istehsal sahələrini əhatə edir
- maliyyə nəzarətinin obyektı hər şeydən əvvəl pul münasibətləridir
- maliyyə nəzarəti həm xüsusi istehsal, həm bütöv ictimai təkrar istehsalı, həm də istehsaldankənar sahələri əhatə edir
- maliyyə nəzarəti dövlət nəzarətinin mühüm həlqəsidir
- maliyyə nəzarətinin həyata keçirilməsinin zəruriliyi maliyyənin nəzarət funksiyasından irəli gəlir

112 Sual: Təftişçinin hüquq və vəzifələri (Çəki: 1)

- hamısı
- müəssisə rəhbər və digər işçilərdən izahat tələb etmək
- xüsusi protokol əsasında müəyyən sənədləri götürmək
- təftiş apardığı təşkilatda lazım olan sənədləri tələb etmək, lazım olduqda müəssisənin bütün sahələrini və binalarını yoxlamaq
- mütəxassis və ekspert dəvət etmək

113 Sual: Təşkilati əlamətinə görə təftişin növləri (Çəki: 1)

- tematik
- hamısı
- planlı
- plandankənar
- Kompleks

114 Sual: Audit Yoxlamasının növləri (Çəki: 1)

- daxili və xarici
- illik
- rüblük
- heç biri
- analitik və statistis fəaliyyət

115 Sual: Auditor yoxlamasının hansı növləri var (Çəki: 1)

- məcburi və könüllü
- illik
- rüblük
- hamısı
- analitik və statistis fəaliyyət

116 Sual: Valyuta tənzimi haqqında qanun neçənci ildə təsdiq edilib (Çəki: 1)

- 21 oktyabr 1994- cü il
- 14 iyun 1996-ci il
- 10 iyun 2001 -ci il
- 31 yanvar 2001-ci il
- 10 iyun 1996-ci il

117 Sual: Milli Bankın aşağıdakı funksiyaları var (Çəki: 1)

- Tənzimləyici və nəzarət
- yerli hakimiyyət orqanları və digər təşkilatlar tərəfindən qəbul olunmuş və vergi qoymaya aid olan aktlara nəzarət
- beynəlxalq maliyyə və vergi təşkilatları ilə əməkdaşlıq
- hamısı
- analitik və statistis fəaliyyət

118 Sual: Bankların hüquqi vəziyyəti hansılardır (Çəki: 1)

- dövlət idarəçilik orqanları və nəzarət orqanları kimi; sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxs kimi
- Banklar təftiş s həyata keçirir
- Banklar yoxlamarı həyata keçirir
- Banklar cərimə etmə həyata keçirir
- Banklar audit səlahiyyətlərini həyata keçirir

119 Sual: Vergi məəcəlləsinin 25-ci maddəsinə aiddir 2 (Çəki: 1)

- dövlət gömrük orqanları mallar AR-nın gömrük sərhədlərindən keçirdikdə, vergilərin tutulması sahəsində Vergi məəcəlləsi və Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirir.
- analitik və statistis fəaliyyət
- yerli hakimiyyət orqanları və digər təşkilatlar tərəfindən qəbul olunmuş və vergi qoymaya aid olan aktlara nəzarət
- beynəlxalq maliyyə və vergi təşkilatları ilə əməkdaşlıq
- vergi qanunvericiliyinin tətbiqinə dair təlimatlar, metodik göstərişlər və digər sənədlə işləyib hazırlamaq və nəşr etmək

120 Sual: Vergi məəcəlləsi neçənci ildə qüvvəyə minib (Çəki: 1)

- 1 yanvar 2001-ci il
- 012 dekabr 2000-ci il
- 011 iyul 2001 -ci il
- 1 yanvar 2000 ci il
- 11 iyul 2000-ci il

121 Sual: Mühasibat uçotu haqqında AR 24 mart 1995-ci il qanunun 40-cı maddəsinə əsasən (Çəki: 1)

- AR-nın Maliyyə Nazirliyi mühasibat uçotu və onunun standartları haqqında qanunvericiliyə əməl olunmasına nəzarəti həyata keçirir
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim

- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsinin Azərbaycan Respublikası Milli Məclisinin tədqiqinə təqdim edir
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxartmaq və xəbərdar etmək.
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır

122 Sual: Nazirlər Kabineti maliyyə nəzarətini xüsusi səlahiyyətli orqanlar vasitəsi ilə həyata keçirir. (Çəki: 1)

- hamısı
- Vergilər Nazirliyi
- Gömrük komitəsi
- Maliyyə Nazirliyi
- Milli Bank

123 Sual: MM Hesablaşma palatasının səlahiyyətli üzvləri (Çəki: 1)

- sədr, sədr müavini, 7 auditor
- rəis
- hüquqşünas, iqtisadçı
- vəkil.
- 6 deputat

124 Sual: Hesablaşma Palatası Haqqında Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 7 dekabr 2001-ci il tarixli Qanununa əsasən (Çəki: 1)

- Hesablaşma Palatası funksiyaları genişlənməmiş
- heç biri
- Hesablaşma Palatası funksiyaları dəyişdirilmiş
- Hesablaşma Palatası ləğv edilmiş
- Hesablaşma Palatası funksiyaları azalmış

125 Sual: Hesablaşma Palatasının funksiyaları aşağıdakı kimi qruplaşdırılır. (Çəki: 1)

- İlkin,
- sonrakı
- nəzarət- nəftiş, analitik- informasiya, ekspert-analitik
- könüllü və məcburi
- cari,

126 Sual: Hesablaşma Palatası Haqqında Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən hesablama palatasının aşağıdakı funksiyaları var (Çəki: 1)

- dövlət büdcəsinin layihəsinə, büdcəsinin icrası barədə illik hesabatə və müvafiq qanun layihəsinə rzy verir və büdcədən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müzəyyən edildiyi kimi aparılmasını təhlil edir və MM məlumat verir
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim

- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxartmaq və xəbərdar etmək
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır

127 Sual: Azərbaycan Respublikasının 2 iyul 1999 -cu il tarixli qanunu. (Çəki: 1)

- Hesablaşma Palatası Haqqında
- Vergi məəcəlləsi
- budcə haqqında qanun
- hamısı
- Azərbaycan Respublikasının Konstitusiyası

128 Sual: Azərbaycan Respublikasının Konstitusiyasının 92 maddəsini əsas tutaraq Milli Məclis yaratmışdır (Çəki: 1)

- Hesablaşma Palatası
- Gömrük komitəsi
- İdman və gənclər nazirliyi
- bələdiyyələr
- Vergilər Nazirliyini

129 Sual: Azərbaycan Respublikasının Konstitusiyasının 81 maddəsinə aiddir (Çəki: 1)

- vergi ödəyiciləri vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq olaraq vergi ödəyicisi olan şəxs, onun filialı və nümayəndəliklərinin olduğu yer üzrə , habelə sahibkarlıq fəaliyyətinin hüquqi şəxs yaratmadan həyata keçirən vergi ödəyicisi olan fiziki şəxs yaratmadan həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı yer üzrə vergi orqanlarında uçota alınır
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir
- hamısı
- Milli Məclis maliyyə fəaliyyətinə nəzarət edən dövlət orqanıdır

130 Sual: ... qanunvericilik əsasında və audit standartları əsasında təşkil olunur: (Çəki: 1)

- audit fəaliyyəti
- bank fəaliyyəti
- sığorta fəaliyyəti
- valyuta fəaliyyəti
- maliyyə fəaliyyəti

131 Sual: Aşağıdakılardan hansılar maliyyə nəzarətinin formasıdır ? 1. ilkin nəzarət 2. operativ nəzarət 3. Cari nəzarət 4. əvvəlcədən nəzarət 5. sonrakı nəzarət (Çəki: 1)

- 1,3,5

- 1,4,5
- 1,2,4
- 1,2,5
- 2,4,5

132 Sual: Maliyyə nəzarətinin yoxlama hərəkətlərinin ifadə üsulu kimi səciyyələndirilən formaları olduğunu kim müəyyən etmişdir ? (Çəki: 1)

- dos. N.M.Artyomov
- M.I.Piskotin
- S.D.Tsirkin
- Y.A.Rovinski
- R.O.Xalfina

133 Sual: Maliyyə nəzarəti (Çəki: 1)

- dövlətin mənafeyini təmin etməklə müəssisə, idarə və vətəndaşların maraqlarını müdafiə edir
- yalnız vətəndaşların maraqlarını müdafiə edir
- yalnız idarə və təşkilatların maraqlarını müdafiə edir
- yalnız müəssisələrin maraqlarını müdafiə edir
- yalnız sahibkarların maraqlarını müdafiə edir

134 Sual: Təftiş yoxlamanın obyektləri (Çəki: 1)

- hamısı
- Qismən Təftiş
- Tam Təftiş
- Sənəd Təftiş- hamısı
- Faktiki Təftiş

135 Sual: Auditor xidməti haqqında qanun neçənci ildəndir (Çəki: 1)

- 16 sentyabr 1994
- 14 İyun1996-ci il
- 10 iyun 2001 -ci il
- 021 oktyabr 1994- cü il
- 10 iyun 1996-ci il

136 Sual: Valyutaya nəzarət orqanları hansılardı (Çəki: 1)

- Milli bank və Gömrük Komitəsi
- Hesablaşmalar Palatası
- Beynəlxalq Bank

- heç biri
- Vergilər Nazirliyi

137 Sual: Azərbaycan Respublikasının Milli Bank haqqında qanun nə vaxt qəbul edilib. (Çəki: 1)

- 10 iyun 1996-ci il
- 14 iyun 1996-ci il
- 10 iyun 2001 -ci il
- 05 yanvar 2000 ci il
- 31 yanvar 2001-ci il

138 Sual: Azərbaycan Respublikasının Bank və Bank fəaliyyəti haqqında qanun nə vaxt qəbul edilib. (Çəki: 1)

- 10 iyun 2001 -ci il
- 14 İyun 1996-ci il
- 10 iyun 1997-ci il
- 31 yanvar 2001-ci il
- 05 yanvar 2000 ci il

139 Sual: Gömrük Məcələsi nə vaxt qəbul edilib (Çəki: 1)

- 10 iyun 1997-ci il
- 12 dekabr 2000-ci il
- 10 iyun 2001 -ci il
- 05 yanvar 2000 ci il
- 031 yanvar 2001-ci il

140 Sual: Əməliyyat axtarış haqqında AR qanunu və Cinayət Prosesual məcəllə ilə vergi orqanları (Çəki: 1)

- vətəndaşların vergi məsələləri ilə bağlı sorgunu həyata keçirir, binalara, qurgulara, torpaq sahələrinə daxil olmaq və baxış keçirtmək, vergi cinayətlərinin tədqiqatını aparır.
- vergi orqanlarının öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının da səlahiyyətlərini həyata keçirirlər.
- vergi orqanlarının cərimə təmə məqsədi ilə vergi nəzarətini həyata keçirir.
- vergi orqanlarının vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirir.
- vergi orqanlarının təftiş ilə vergi nəzarətini həyata keçirir.

141 Sual: AR Vergilər nazirliyinin funksiyaları (Çəki: 1)

- hamısı
- yerli hakimiyyət orqanları və digər təşkilatlar tərəfindən qəbul olunmuş və vergi qoymaya aid olan aktlara nəzarət
- beynəlxalq maliyyə və vergi təşkilatları ilə əməkdaşlıq
- vergi qanunvericiliyinin tətbiqinə dair təlimatlar, metodik göstərişlər və digər sənədlə işləyib hazırlamaq və nəşr etmək
- analitik və statistis fəaliyyət

142 Sual: vergi orqanlarının öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının da səlahiyyətlərini həyata keçirmək məqsədi ilə hansı orqanı yaradıb (Çəki: 1)

- Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamenti
- Cinayət Axtarış Departamenti
- Vergidən Yayınanlar iş üzrə Departament
- hamısı
- İbtidai İstintaq şöbəsi

143 Sual: Vergi nəzarətinin əsas neçə forması var (Çəki: 1)

- 2.0
- 3.0
- 5.0
- 4.0
- 8.0

144 Sual: Vergi məəcəlləsi neçənci ildə qəbul edilib (Çəki: 1)

- 11 iyul 2000-ci il
- 12 dekabr 2000-ci il
- 11 iyul 2001 -ci il
- 1 yanvar 2000 ci il
- 1 yanvar 2001 -ci il

145 Sual: məcburi maliyyə nəzarəti bu halda həyata keçirilir (Çəki: 1)

- qanunvericiliyin tələbi və səlahiyyətli dövlət orqanlarının qərarı ilə
- prokurorun təşəbbüsü ilə
- xalqın qərarı ilə
- Heç biri
- bələdiyyənin xaişi ilə

146 Sual: maliyyə nəzarətinin forması (Çəki: 1)

- könüllü və məcburi
- cari,
- sonrakı
- hamısı
- İlkin,

147 Sual: xüsusi səlahiyyətli dövlət orqanların nəzarət obyektləri (Çəki: 1)

- hamısı

- bank nəzarəti
- sığorta , valyuta, gömrük nəzarəti
- budcə nəzarəti
- vergi nəzarəti

148 Sual: Maliyyə nəzarətinin növləri (Çəki: 1)

- hamısı
- dövlət nəzarəti
- idarədaxili nəzarət
- təssərfat daxili, audit, prezident
- parlament, ümumisəlahiyyətli idarəçilik orqanlarının nəzarəti,

149 Sual: Sonrakı maliyyə nəzarətinin tədqiqat obyektı nədir (Çəki: 1)

- keçən yoxlama dövrünün maliyyə göstəriciləri
- əmlak nəzarət
- maliyyə hesabları
- heç biri
- gələcəkyoxlama dövrünün maliyyə göstəriciləri

150 Sual: Cari nəzarətin məqsədi (Çəki: 1)

- maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxartmaq və xəbərdar etmək
- vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etmək
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- maliyyə hüquq münasibətlərinin iştirakçılara lazımi metodik kömək göstərmək
- müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə,

151 Sual: İlkin maliyyə nəzarətinin məqsədi (Çəki: 1)

- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin
- hesablanması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etmək
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- maliyyə hüquq münasibətlərinin iştirakçılara lazımi metodik kömək göstərmək

152 Sual: Azərbaycan Respublikası vergi məcəlləsinin 24 maddəsinin deyilir (Çəki: 1)

- vergi orqanları vergi ödəyicilərinə vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etməyə borcludur.
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir
- vergi ödəyiciləri vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq olaraq vergi ödəyicisi olan

- vergi ödəyicisi vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq olaraq vergi ödəyicisi olan şəxs, onun filialı və nümayəndəliklərinin olduğu yer üzrə , habelə sahibkarlıq fəaliyyətinin hüquqi şəxs yaratmadan həyata keçirən vergi ödəyicisi olan fiziki şəxs yaratmadan həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı yer üzrə vergi orqanlarında uçota alınır
- heç biri
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır

153 Sual: Azərbaycan Respublikası vergi məəcəlləsinin 33 maddəsinin 1 -ci bəndində deyilir (Çəki: 1)

- vergi ödəyiciləri vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq olaraq vergi ödəyicisi olan şəxs, onun filialı və nümayəndəliklərinin olduğu yer üzrə , habelə sahibkarlıq fəaliyyətinin hüquqi şəxs yaratmadan həyata keçirən vergi ödəyicisi olan fiziki şəxs yaratmadan həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı yer üzrə vergi orqanlarında uçota alınır
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir
- vergi orqanları vergi ödəyicilərinə vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etməyə borcludur
- heç biri
- Prezident Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır

154 Sual: Sonrakı nəzarət (Çəki: 1)

- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərfat fəaliyyətinə obyektiv qiymət vermək
- hamısı
- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti

155 Sual: cari nəzarət (Çəki: 1)

- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərfat fəaliyyətinə obyektiv qiymət vermək
- hamısı
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir

156 Sual: İlkin nəzarət (Çəki: 1)

- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərfat fəaliyyətinə obyektiv qiymət vermək
- hamısı
- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti

157 Sual: Maliyyə nəzarətinin hansı formaları var (Çəki: 1)

- İlkin, cari, sonrakı
- əmlak, maliyyə, pul
- maliyyə
- pul
- maliyyə, pul

158 Sual: Maliyyə nəzarətinin neçə forması var(Çəki: 1)

- 3.0
- 5.0
- 1.0
- 8.0
- 4.0

159 Sual: Maliyyə intizamı dedikdə (Çəki: 1)

- müəssisə, idarə və təşkilatların və vətəndaşların pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması
- Nazirlər Kabinetinin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- Milli Məclisin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- Hesablama Palatasının pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- Vergilər Nazirliyinin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür

160 Sual: maliyyə nəzarətinin məzmununa aiddir (Çəki: 1)

- hamısı
- müəssisə, idarə və təşkilatlar tərəfindən aparılan maliyyə əməliyyatlarının qanunauyğun həyata keçirilməsinə, pul vəsaitlərinin hesablanması saxlanılması qaydalarına qanunauyğun əməl olunmasını yoxlamaq,
- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək
- müəssisələrin və vətəndaşların Dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetrilməsinin yoxlamaq
- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin budcə vəsaitlərinin, bank ssudalarının, xüsusi vəsaitlərin onlar tərəfindən məqsədəuyğun surətdə istifadəsini yoxlamaq

161 Sual: Maliyyə nəzarətini əhəmiyyəti və zəruriliyi (Çəki: 1)

- bölgü, mübadilə və istehlak münasibətləri
- Pul münasibətləri
- valyuta yığımını
- hamısı
- Maliyyə resursları

162 Sual: Maliyyə nəzarətinin obyektı (Çəki: 1)

- Pul münasibətləri
- Maliyyə resursları

- valyuta
- heç biri
- Bütçə prosesini

163 Sual: Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsinə əsasən qanunvericilik hakimiyyətini həyata keçirən respublika parlamenti, yəni Milli Məclis maliyyə fəaliyyətinə nəzarət edən dövlət orqanıdır? (Çəki: 1)

- 81-ci
- 109-cu
- 125-ci
- 26-cı
- 56-cı

164 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.3-cü maddəsinədə müəyyən edilir:

- Dövlət Bütçəsinin vəsaiti bələdiyyələrin mülkiyyətidir
- Yerli bütçənin vəsaiti bələdiyyənin mülkiyyətidir
- Dövlət Bütçəsinin vəsaiti vətəndaşların mülkiyyətidir
- Dövlət Bütçəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir
- Yerli bütçənin vəsaiti vətəndaşların mülkiyyətidir

165 Sual: Bütçə maliyyə plan aktı olmaqla hüquqi əlamətləri hansılardır? (Çəki: 1)

- Heç biri
- bütçə - universal maliyyə plan aktıdır, yəni onun göstəriciləri iqtisadi və sosial inkişafın bütün sahələrini əhatə edir
- Hamısı
- bütçə başqa digər maliyyə planlarına münasibətdə əlaqələndirici rola malikdir
- bütçə - əsas maliyyə plan aktıdır.

166 Sual: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 156-cı maddəsinə əsasən (Çəki: 1)

- Dövlət Bütçəsinin vəsaiti vətəndaşların mülkiyyətidir
- Yerli bütçənin vəsaiti vətəndaşların mülkiyyətidir
- Yerli bütçənin vəsaiti bələdiyyənin mülkiyyətidir
- Dövlət Bütçəsinin vəsaiti bələdiyyələrin mülkiyyətidir
- Yerli bütçənin vəsaiti dövlətin mülkiyyətidir

167 Sual: Hüquqi kateqoriya kimi bütçə (Çəki: 1)

- müxtəlif səviyyəli bütçə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- dövlət (və ya bələdiyyələrin) mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması üzrə əsas maliyyə plan aktı kimi başa düşülməlidir
- yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu

- dövlət və yerli hakimiyyət müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur
- Heç biri

168 Sual: Hüquqi kateqoriya kimi büdcə (Çəki: 1)

- müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- Heç biri
- qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır
- yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur

169 Sual: Büdcə gəlirlərinin və xərclərinin bölüşdürülməsi prinsiplərinə aiddir (Çəki: 1)

- ərazi prinsipi; müstəqillik prinsipi.
- hamısı
- büdcələrin maksimum balanslaşdırılması prinsipi;
- mayyələşdirilən tədbirlərin (obyektlərin) əhəmiyyətliliyinin müəyyən edilməsi prinsipi;
- bölgünün mərkəzləşdirmə qaydasında tənzim edilməsi prinsipi;

170 Sual: Cari il üzrə dövlət büdcəsi haqqında qanuna əsaslanaraq büdcə sisteminin xərcləri necə qruplaşdırılır (Çəki: 1)

- xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi; dövlətin daxili borcları; və s
- idarəçilik xərcləri; elm xərcləri; müdafiə xərcləri;
- hamısı
- xərcləri; səhiyyə xərcləri; sosial müdafiə xərcləri;
- təsərrüfat xərcləri, dövlət investisiya xərcləri;

171 Sual: Qrant nədir (Çəki: 1)

- yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır.
- büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərti ilə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
- humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- aşağı büdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərti ilə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
- inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.

172 Sual: transfer nədir (Çəki: 1)

- humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- aşağı büdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərti ilə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
- büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün

- bütəcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı bütəcədən aşağı bütəcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı bütəcə ilə paylı iştiraka əsaslanan bütəcə
- yuxarı bütəcədən aşağı bütəcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan bütəcə ehtiyatıdır.
- inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı bütəcələrə təqdim olunur.

173 Sual: subsidiya nədir; (Çəki: 1)

- humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- yuxarı bütəcədən aşağı bütəcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan bütəcə ehtiyatıdır.
- bütəcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı bütəcədən aşağı bütəcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı bütəcə ilə paylı iştiraka əsaslanan bütəcə
- aşağı bütəcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı bütəcədən ayrılan bütəcə vasitəsilərinə
- inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı bütəcələrə təqdim olunur.

174 Sual: Dotasiya nədir(Çəki: 1)

- humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- yuxarı bütəcədən aşağı bütəcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan bütəcə ehtiyatıdır
- bütəcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı bütəcədən aşağı bütəcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı bütəcə ilə paylı iştiraka əsaslanan bütəcə
- aşağı bütəcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı bütəcədən ayrılan bütəcə vasitəsilərinə
- inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı bütəcələrə təqdim olunur.

175 Sual: Bütəcə sistemini tənzimləmək məqsədilə yuxarı bütəcələrdən aşağı bütəcələrə ayrılan vəsaitlər (ehtiyatlar) hərəkət edir: (Çəki: 1)

- hamısı
- dotasiya;subsidiya;
- bütəcə ssudası.
- qrant;transfert;
- subvensiya;

176 Sual: tənzimləyici gəlirlər (Çəki: 1)

- yuxarı bütəcələrin təsdiq edilməsi zamanı yuxarı dövlət hakimiyyəti orqanlarının qərarları əsasında aşağı bütəcələrə onların gəlir və xərclərinin balanslaşdırılması məqsədilə təqdim olunan vasitədir
- təşkilatların təsərrüfat fəaliyyətindən daxil olan gəlirlər, xarici iqtisadi fəaliyyətdən daxil olan gəlirlər, vasitəçilik və digər xidmətlərdən daxil olan gəlirlər;
- bank və sığorta fəaliyyətindən daxil olan gəlirlər özəlləşdirmədən daxil olan gəlirlər, təbii, maddi və s. ehtiyatlardan ödəmələr;
- vətəndaşlardan daxil olan gəlirlər
- müvafiq bütəcələrə daxil olan gəlirlərdir. Həmin bütəcələrə onların uzun müddət və ya daima daxil olması üçün hüquqi əsas bütəcə və vergi qanunvericiliyidir.

177 Sual: Təhkim edilmiş gəlirlər (Çəki: 1)

- müvafiq bütəcələrə daxil olan gəlirlərdir. Həmin bütəcələrə onların uzun müddət və ya daima daxil olması üçün hüquqi

- maliyyə büdcələrinə daxil olan gəlirlərdir. Həmin büdcələrə əhatəli olan mədəni və ya sənaye sahəsinin özünəməxsus əsas büdcə və vergi qanunvericiliyidir.
- təşkilatların təsərrüfat fəaliyyətindən daxil olan gəlirlər, xarici iqtisadi fəaliyyətdən daxil olan gəlirlər, vasitəçilik və digər xidmətlərdən daxil olan gəlirlər;
- bank və sığorta fəaliyyətindən daxil olan gəlirlər özəlləşdirmədən daxil olan gəlirlər,
- vətəndaşlardan daxil olan gəlirlər;
- yuxarı büdcələrin təsdiq edilməsi zamanı yuxarı dövlət hakimiyyəti orqanlarının qərarları əsasında aşağı büdcələrə onların gəlir və xərclərinin balanslaşdırılması məqsədilə təqdim olunan vasitədir

178 Sual: Büdcə sisteminə daxil olma qaydası və şərtlərinə görə büdcə gəlirləri necə qruplaşdırılır (Çəki: 1)

- təhkim edilmiş gəlirlər; tənzimləyici gəlirlər
- yerli
- bələdiyyə
- krallıq
- federal büdcə, federasiya subyektlərinin büdcələri və yerli büdcələrdən

179 Sual: büdcə sisteminin gəlirlərini aşağıdakı kimi qruplaşdırılır (Çəki: 1)

- bank və sığorta fəaliyyətindən daxil olan gəlirlər özəlləşdirmədən daxil olan gəlirlər,
- vətəndaşlardan daxil olan gəlirlər;
- təşkilatların təsərrüfat fəaliyyətindən daxil olan gəlirlər, xarici iqtisadi fəaliyyətdən daxil olan gəlirlər, vasitəçilik və digər xidmətlərdən daxil olan gəlirlər;
- hamısı
- təbii, maddi və s. ehtiyatlardan ödəmələr;

180 Sual: Müxtəlif səviyyəli büdcələrə daxil olan gəlirləri sosial-iqtisadi əlamətinə görə, necə qruplaşdırılır (Çəki: 1)

- hamısı
- xarici iqtisadi və digər fəaliyyətlərindən daxil olan gəlirlər;
- vətəndaşların şəxsi gəlirlərindən daxilolmalar
- müxtəlif mülkiyyət formalarını əmələ gətirən müəssisə və təşkilatlardan daxil olan gəlirlər;
- dövlət əmlakından daxil olan gəlirlər;

181 Sual: «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» 5-ci maddəsinə əsasən (Çəki: 1)

- yerli büdcənin müstəqilliyi öz mədəxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək kimi müstəsna hüququ ilə təmin edilir.
- Azərbaycan Respublikasının dövlət büdcəsi, və bələdiyyə büdcələri dövlət büdcəsinin tərkib hissəsi deyil
- gəlir və xərclərin büdcələr arasında bölüşdürülməsində iştirak etmək,
- dövlət və inzibati ərazi vahidlikləri
- yerli büdcə - bələdiyyə statusuna uyğun olaraq özünüdərətmə prinsiplərini reallaşdırmaq

182 Sual: Bələdiyyələrin maliyyə fondunun prinsiplərinə aiddir (Çəki: 1)

- hamısı
- aşkarlıq prinsipi;

- yerli mənafeinin respublika mənafeyi ilə uzlaşması prinsipi.
- bələdiyyə maliyyəsinin formalaşması və istifadəsində müstəqillik prinsipi;
- özünüidarəetmə prinsipi;

183 Sual: büdcə sisteminin reallığı prinsipi (Çəki: 1)

- reallığı prinsipi büdcələrə daxil olan vəsaitlərin real olması ilə təmin olunur
- Tamlıq prinsipi bütün xərc istiqamətlərinin dövlət büdcəsində nəzərə alınmasıdır
- Büdcələrin müstəqilliyi Prinsipi hər bir konkret büdcənin özünün məxsusi gəlir mənbələrinə malik olması, habelə həmin vəsaitlərdən istifadə etmək istiqamətlərini müəyyən etməsi ilə təmin edilir.
- hamısı
- pul sisteminin vahidliyi ilə, vahid hüquqi bazanın müəyyən edilməsi ilə, büdcə sənədlərinin vahid qaydada aparılması ilə təmin olunur.

184 Sual: büdcə sisteminin tamlığı prinsipi (Çəki: 1)

- Tamlıq prinsipi bütün xərc istiqamətlərinin dövlət büdcəsində nəzərə alınmasıdır
- pul sisteminin vahidliyi ilə, vahid hüquqi bazanın müəyyən edilməsi ilə, büdcə sənədlərinin vahid qaydada aparılması ilə təmin olunur.
- Büdcələrin müstəqilliyi Prinsipi hər bir konkret büdcənin özünün məxsusi gəlir mənbələrinə malik olması, habelə həmin vəsaitlərdən istifadə etmək istiqamətlərini müəyyən etməsi ilə təmin edilir.
- hamısı
- reallığı prinsipi büdcələrə daxil olan vəsaitlərin real olması ilə təmin olunur.

185 Sual: Büdcə sisteminin vahidliyi prinsipi (Çəki: 1)

- pul sisteminin vahidliyi ilə, vahid hüquqi bazanın müəyyən edilməsi ilə, büdcə sənədlərinin vahid qaydada aparılması ilə təmin olunur
- Tamlıq prinsipi bütün xərc istiqamətlərinin dövlət büdcəsində nəzərə alınmasıdır
- Büdcələrin müstəqilliyi Prinsipi hər bir konkret büdcənin özünün məxsusi gəlir mənbələrinə malik olması, habelə həmin vəsaitlərdən istifadə etmək istiqamətlərini müəyyən etməsi ilə təmin edilir.
- hamısı
- reallığı prinsipi büdcələrə daxil olan vəsaitlərin real olması ilə təmin olunur.

186 Sual: Büdcə hüququ spesifik tənzimləmə predmetinə malikdir və onun predmetinə aşağıdakı hansı münasibət daxil deyildir? (Çəki: 1)

- Azərbaycan Respublikasında pul siyasətinin müəyyən edilməsi və zəruri pul kütləsinin emissiyası ilə əlaqədar münasibətlər
- Azərbaycan Respublikası, Naxçıvan MR və ayrı-ayrı inzibati ərazi vahidlərinin büdcə sahəsində səlahiyyətlərinin bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- Azərbaycan Respublikasının büdcə quruluşunun müəyyən edilməsi və büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
- respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi, habelə büdcələr arasında onların bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- büdcə sistemində daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər

187 Sual: İstər dövlət, istərsə də bələdiyyə büdcələri (Çəki: 1)

- dövlət maliyyəsinin tərkib hissəsidir
- dövlət siyasətinin tərkib hissəsidir
- maliyyənin tərkib hissəsidir

- dövlət büdcəsinin tərkib hissəsidir
- dövlətin tərkib hissəsidir

188 Sual: Büdcənin maddi məna kəsb etməsini nə səciyyələndirir? (Çəki: 1)

- Bütün sadalananlar
- Büdcə kəsirinin həcmi
- Büdcənin gəlirlərinin həcmi
- Büdcənin gəlir və xərclərinin həcmi
- Büdcənin xərclərinin həcmi

189 Sual: Büdcə iqtisadi kateqoriya kimi: (Çəki: 1)

- müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur
- dövlət (və ya bələdiyyələrin) mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması üzrə əsas maliyyə plan aktı kimi başa düşülməlidir
- yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur
- qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır

190 Sual: Maddi mənada büdcə: (Çəki: 1)

- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur
- müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır
- dövlət hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur
- yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur

191 Sual: Büdcənin mahiyyətini açmaq üçün bu məsələyə hansı aspektdən yanaşmaq lazımdır? (Çəki: 1)

- Hamısı
- büdcə - hüquqi kateqoriya kimi
- Heç biri
- büdcə - iqtisadi kateqoriya kimi
- büdcə - maddi mənada

192 Sual: Büdcənin mahiyyətini açmaq üçün bu məsələyə necə aspektdən yanaşmaq lazımdır? (Çəki: 1)

- 3.0
- 4.0
- 5.0
- 6.0
- 2.0

193 Sual: Dövlət və yerli büdcələrin pul vəsaitləri ilə: (Çəki: 1)

- bütün sadalananlar
- dövlət hakimiyyəti orqanlarının qarşısında duran vəzifələr həyata keçirilir
- dövlət əhəmiyyətli iqtisadi və sosial məsələlər öz həllini tapır
- yerli əhəmiyyətli iqtisadi və sosial məsələlər öz həllini tapır
- yerli özünüidarə orqanlarının qarşısında duran vəzifələr həyata keçirilir

194 Sual: Büdcənin təşkil edilməsi və Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə əsasən (Çəki: 1)

- büdcədən xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalaraq istifadə olunması dövlət suverenliyinin əsası kimi büdcəyə qiymət verməyə əsas verir.
- Büdcə dövlət suverenliyinin əsasıdır
- büdcədən xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi kimi istifadə olunur
- Respublikamızın büdcə sistemi yüksək səviyyəli təşkil olunmuşdu
- Büdcə xalqın və vətəndaşların rifahını təmin edir

195 Sual: Donorla münasibətlərdə resipiyent necə olur: (Çəki: 1)

- hamısı
- Azərbaycan Respublikasında fəaliyyət göstərən, başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmet iola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqda birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri;
- Azərbaycan Respublikasının fiziki şəxsləri.
- müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan dövləti;
- bələdiyyə orqanları;

196 Sual: büdcə quruluşu prinsipləri hansılardır: (Çəki: 1)

- hamısı
- büdcə sisteminin reallığı prinsipi;
- aşkarlıq prinsipi.
- vahidlik Prinsipi;
- büdcə sisteminin tamlığı prinsipi;

197 Sual: «Dövlət büdcəsi haqqında» qanunu neçənci ildə təsbit olunub (Çəki: 1)

- 18 may 1999-cu il tarixli
- 2 iyul 2002-ci il tarixli
- 3 iyul 2005-ci il tarixli
- 31 yanvar 2000-ci il tarixli
- 7 dekabr 1999-cu il tarixli

198 Sual: Federativ dövlətin büdcə sistemi hansı səviyyədə ibarətdir (Çəki: 1)

- federal büdcə, federasiya subyektlərinin büdcələrivə yerli büdcələrdən
- ştatlar
- kralhq
- bələdiyyə
- yerli

199 Sual: Federativ dövlətin büdcə sistemi neçə səviyyədən ibarətdir (Çəki: 1)

- 3.0
- 5.0
- 2.0
- 6.0
- 4.0

200 Sual: . «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» 7 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən (Çəki: 1)

- yerli büdcə - bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikası Kontitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vasitələridir. Yerli büdcə bələdiyyə büdcəsi olub, dövlət büdcəsinin tərkib hissəsi deyil
- gəlir və xərclərin büdcələr arasında bölüşdürülməsində iştirak etmək,
- dövlət və inzibati ərazi vahidlikləri
- heç biri
- Azərbaycan Respublikasının dövlət büdcəsi, və bələdiyyə büdcələri dövlət büdcəsinin tərkib hissəsi deyil

201 Sual: Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» qanun neçənci ilin qanunudur (Çəki: 1)

- 7 dekabr 1999-cu il tarixli
- 03 iyul 2005-ci il tarixli
- 31 yanvar 2000-ci il tarixli
- heç biri
- 02 iyul 2002-ci il tarixli

202 Sual: Azərbaycan Respublikasının büdcə sistemi hansı səviyyələrdən ibarətdir: (Çəki: 1)

- Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın dövlət büdcəsi və bələdiyyə büdcələri.
- adi büdcələr,
- fəvqəladə büdcə;
- minimal büdcə.
- maddi və prosesual büdcə hüquq normaları.

203 Sual: Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalarhansı qrupa bölünür: (Çəki: 1)

- maddi və prosesual büdcə hüquq normaları.
- fəvqəladə büdcə;

- minimal büdcə.
- birləşmiş (vahid) büdcə
- adi büdcələr,

204 Sual: Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar neçə üerə bölünür (Çəki: 1)

- 6.0
- 2.0
- 5.0
- 4.0
- 7.0

205 Sual: Büdcə hüquq münasibətlərinin subyektı olmaq üçün hansı əlamətlər vacibdir: (Çəki: 1)

- gəlirvə xərcələrin büdcələr arasında bölüşdürülməsində iştirak etmək, büdcə prosesinin hər hansı bir mərhələsində iştirak etmək, büdcədən maliyyələndirmə formasında pul vəsaiti alması ilə əlaqədar büdcə hüquq münasibətlərində iştirak etmək.
- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan maliyyə plan aktları.
- müxtəlif səviyyəli büdcə fondları
- dövlət və yerli hakimiyyətin müvafiq orqanları
- dövlət və inzibati ərazi vahidlikləri

206 Sual: Büdcə hüquq münasibətlərinin dairəsini aşağıdakı qaydada qruplaşdırmaq olar: (Çəki: 1)

- dövlət və inzibati ərazi vahidlikləri: dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, dövlət hakimiyyətinin nümayəndəli və idarəçilik orqanları
- müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- heç biri
- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktları.

207 Sual: büdcə hüququ anlayışı (Çəki: 1)

- A R-nın büdcə sistemi, büdcələrin gəlir və xərcələrinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin büdcə sahəsində səlahiyyətləri, büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur
- iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- heç biri
- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.

208 Sual: büdcənin predmetinə aşağıdakı münasibətlər daxildir: (Çəki: 1)

- hamısı
- büdcə prosesinin təşkili ilə əlaqədar, yəni büdcələrin hazırlanması, icrası və büdcənin icra olunmasına dair hesabatın hazırlanması və təsdiq olunması ilə əlaqədar münasibətlər;

- büdcələrin icrası üzərində nəzarətin təşkil olunması ilə əlaqədar münasibətlər
- A R-nın büdcə quruluşunun müəyyən edilməsi və büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər, büdcə sisteminə daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər, respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi, habelə büdcələr arasında onların bölüşdürülməsi ilə əlaqədar münasibətlər;
- AR-sı, Naxçıvan MR və ayrı-ayrı inzibati ərazi vahidlərinin büdcə sahəsində səlahiyyətlərinin bölüşdürülməsi ilə əlaqədar münasibətlər;

209 Sual: İstər dövlət, istərsə də bələdiyyə büdcələri hesab edilir? (Çəki: 1)

- dövlət maliyyəsinin tərkib hissəsi
- müəssisə maliyyəsinin tərkib hissəsi
- yerli maliyyənin tərkib hissəsi
- beynəlxalq maliyyənin tərkib hissəsi
- firma maliyyəsinin tərkib hissəsi

210 Sual: Dövlət Büdcəsinin vəsaitinin Azərbaycan Respublikasının mülkiyyəti hesab edilməsi Mülki Məcəllənin hansı maddəsində təsbit olunmuşdur? (Çəki: 1)

- 155.3-cü maddəsində
- 125.3-cü maddəsində
- 185.3-cü maddəsində
- 115.3-cü maddəsində
- 145.3-cü maddəsində

211 Sual: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.3-cü maddəsində müəyyən edilir ki, Dövlət Büdcəsinin vəsaiti Azərbaycan Respublikasının.....? (Çəki: 1)

- mülkiyyətidir
- hüquqi təminatdır
- əsasıdır
- maliyyə sistemidir
- iqtisadi bazasıdır

212 Sual: Aşağıdakılardan hansı maliyyə hüququnun alt sahəsidir? (Çəki: 1)

- vergi hüququ
- mülkü hüquq
- gömrük hüququ
- konstitusiya hüququ
- inzibati hüquq

213 Sual: Büdcə (Çəki: 1)

- dölətin zəruri atributudur
- maliyyə atributudur
- vergi siyasətidir

- heç biri
- bələdiyyələrin siyasətidir

214 Sual: Qrant alan necə adlanır (Çəki: 1)

- resipiyent
- sponsor
- ixtiraçı
- alim
- donor

215 Sual: Qrantverən necə adlanır (Çəki: 1)

- donor
- sponsor
- ixtiraçı
- alim
- resipiyent

216 Sual: Azərbaycan Respublikasının «Qrant haqqında» qanunu neçənci ildə təsbit edilib (Çəki: 1)

- 17 aprel 1998-ci il tarixli
- 2 iyul 2002-ci il tarixli
- 03 iyul 2005-ci il tarixli
- 31 yanvar 2000-ci il tarixli
- 7 dekabr 1999-cu il tarixli

217 Sual: Subvensiyaların təqdim olunması zamanı hansı şərtləri müəyyənləşdirilir: (Çəki: 1)

- konkret məqsədə istiqamətləndirilməsi;
- müvafiq büdcə ilə paylı iştiraka əsaslanan formada həyata keçməsi;
- subvensiya təqdim edən orqan tərəfindən onun həcmnin, ünvanın, qaydasının və şərtlərin müəyyən edilməsi;
- subvensiya təqdim edən orqan tərəfindən nəzarət olunması, həmin orqana hesabat verilməsi.
- hamısı

218 Sual: Subvensiya nədir(Çəki: 1)

- məqsədyönlü şəkildə istifadə edilməsi nəzərdə tutulan və yuxarı büdcədən aşağı büdcələrə ayrılan əvəzsiz büdcə vəsaitidir.
- aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtilə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
- inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur
- humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtilə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə

219 Sual: transfert hansı mənada işlədilir: (Çəki: 1)

- hamısı
- beynəlxalq sazişlər əsasında dövlətlər arasında əhali mübadiləsi, vətəndaşlığın avtomatik dəyişməsi kimi;
- büdcə hüquq münasibətlərində isə transfert yuxarı büdcədən aşağı büdcəyə büdcə yardımı mənasında.
- bir ölkədən başqa bir ölkəyə qızıl və ya xarici valyutanın köçürülməsi kimi;
- adlı qiymətli kağızlara (çeklər, veksellər, səhmlər, istiqrazlar) sahiblik hüququnun bir şəxsdən başqa birşəxsə təqdim olunması (verilməsi) kimi;

220 Sual: birləşmiş (vahid) büdcə nədir. (Çəki: 1)

- Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər
- Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr
- heç biri
- Bu büdcə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə recimini nəzərdə tutan və bu halda qəbu edilən büdcədir;

221 Sual: iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr (Çəki: 1)

- Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
- Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər.
- heç biri
- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr
- ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə recimini nəzərdə tutan və bu halda qəbu edilən büdcədir

222 Sual: fəvqəladə büdcə nədir. (Çəki: 1)

- ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə recimini nəzərdə tutan və bu halda qəbu edilən büdcədir
- Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
- Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər.
- heç biri
- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr

223 Sual: adi büdcələr nədir (Çəki: 1)

- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr
- Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
- Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər.
- heç biri
- Bu büdcə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə recimini nəzərdə tutan və bu halda qəbu edilən büdcədir;

224 Sual: Büdcənin növləri: (Çəki: 1)

- hamısı

- minimal büdcə.
- birləşmiş (vahid) büdcə.
- adi büdcələr,
- fəvqəladə büdcə;

225 Sual: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının qanunu 24-cü maddəsində nə göstərilir. (Çəki: 1)

- hamısı
- dövlət büdcəsinin müdafiə olunmuş maddələri istisna olmaqla bütün xərclərin proporsional qaydada ixtisarı mexanizmi sekvestr tətbiq edilməsi;
- dövlət büdcəsinin xərc hissəsinin icrasına nəzarətin müvafiq dövlət hakimiyyəti orqanına həvalə olunması.
- büdcə kəsiri məbləğinin müəyyən edilməsi; dövlətin qısamüddətli öhdəliklərinin, yəni dövlət istiqrazlarının buraxılması və yayılmasından əldə olunan vəsaitlərdən istifadə edilməsi;
- kredit ehtiyatlarından istifadə edilməsi;

226 Sual: büdcə kəsirinin səbəbləri. (Çəki: 1)

- hamısı
- Üçüncüsü, ölkədə baş verə bilən qeyri-stabillik, müəssisələrin öz işini dayandırması və s. bu kimi halları da göstərmək olar.
- Dördüncüsü, büdcədə kəsirxarci iqtisadi əlaqələrdə oolan çatışmamazlıqların nəticəsində də əmələ gələ bilər.
- hüquqi və fiziki şəxslərin vergilədən yayınmaları, vergi intizamına əməl etməmələri nəticə etibarilə büdcəyə öz təsirini göstərir
- İkincisi, ölkədə kriminogen vəziyyətin kəskin şəkil alması, korrupsiya, dövlət orqanlarının vəzifəli şəxslərinin səriştəsizliyi və s.

227 Sual: büdcə kəsiri nədir (Çəki: 1)

- büdcə xərclərinin gəlirləri üstələməsi baş verir və büdcə kəsiri dövlət büdcəsi xərclərinin gəlirlə təmin olunmayan məbləğidir.
- Büdcə kəsiri fiziki şəxsin mülkiyyətidir
- Büdcə kəsiri riyazi əmsaldı
- Büdcə kəsiri Azərbaycan Respublikasının iflasıdır
- Büdcə kəsiri Azərbaycan Respublikasının əmlakıdır

228 Sual: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli Qanununun 1-ci maddəsinə əsaslanaraq (Çəki: 1)

- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır
- dövlət büdcəsi - AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus funksiyaların yerinə yetirilməsini təmin etmək üçün lazım olan pul vəsaitinin qanunla müəyyən olunmuş qaydada yığılması və xərclənməsi üçün əsas maliyyə sənədidir.
- iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur
- universal maliyyə plan aktıdır, başqa digər maliyyə planlarına münasibətdə əlaqələndirici rola malikdir, əsas maliyyə plan aktıdır.

229 Sual: «Büdcə sistemi haqqında» qanun nə vaxt qəbul edilib (Çəki: 1)

- 2 iyul 2002-ci il tarixdə

- 31 yanvar 2000-ci il tarixdə
- hər il qəbul edilir
- heç biri
- 03 iyul 2005-ci il tarixdə

230 Sual: Bütçənin hüquqi əlamətləri (Çəki: 1)

- universal maliyyə plan aktıdır, başqa digər maliyyə planlarına münasibətdə əlaqələndirici rola malikdir, əsas maliyyə plan aktıdır.
- heç biri
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- iqtisad kateqoriya kimi müxtəlif səviyyəli bütçə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- bütçə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.

231 Sual: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.3-cü maddəsinədə müəyyən edilir (Çəki: 1)

- Dövlət Bütçəsinin vəsaiti sahibkarın mülkiyyətidir
- Dövlət Bütçəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir
- Dövlət Bütçəsinin vəsaiti Azərbaycan Respublikasının əmlakıdır
- Dövlət Bütçəsinin vəsaiti fiziki şəxsin mülkiyyətidir
- Dövlət Bütçəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyəti deyil

232 Sual: bütçə Hüquqi kateqoriya kimi (Çəki: 1)

- bütçə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.
- iqtisad kateqoriya kimi müxtəlif səviyyəli bütçə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- hüquqi kateqoriyadır
- maddi kateqoriyadır
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

233 Sual: Bütçə iqtisadi kateqoriya (Çəki: 1)

- iqtisad kateqoriya kimi müxtəlif səviyyəli bütçə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- hamısı
- hüquqi kateqoriyadır
- maddi kateqoriyadır
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

234 Sual: Maddi mənada bütçə (Çəki: 1)

- hüquqi kateqoriyadır
- hamısı
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

- iqtisadi kateqoriyadır
- maddi kateqoriyadır

235 Sual: Bütçənin mahiyyətini açmaq üçün bu məsələyə üç aspektdən yanaşmaq lazımdı (Çəki: 1)

- iqtisadi; maddi mənada; hüquqi kateqoriya kimi
- Heç biri
- məntiqi
- mənəvi
- planlı

236 Sual: Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə əsasən, (Çəki: 1)

- bütçədən xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalaraq istifadə olunması dövlət suverenliyinin əsası kimi bütçəyə qiymət verməyə əsas verir.
- Heç biri
- Maddi mənada bütçə dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil
- Dövlət və yerli bütçələrin pul vəsaitləri ilə dövlət və yerli əhəmiyyətli iqtisadi və sosial məsələlər öz həllini tapır
- dövlətin zəruri atributudur

237 Sual: bələdiyyə bütçələrinə münasibətdə də bütçə prosesi neçə (Çəki: 1)

- 4.0
- 6.0
- 3.0
- 5.0
- 2.0

238 Sual: Bütçə ili qurtardıqdan sonra bələdiyyə bütçəsinin icrası zamanı istifadə olunmayan vəsaitlər (Çəki: 1)

- bələdiyyələrin öz sərəncamında qalır.
- bağışlanır
- satılır
- ianə edilir
- Dövlətə qaytarılır

239 Sual: Növbəti maliyyə ili üçün dövlət bütçəsindən dotasiya nəzərdə tutulan yerli bütçənin layihəsi bələdiyyənin qərarı şəklində təsdiq olunur. (Çəki: 1)

- cari
- cari
- cari
- cari

- cari

240 Sual: Yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi qaydası (Çəki: 1)

- Məhkəmənin qərarı ilə müəyyən edilir
- hamısı
- Prezidentin fərmanı ilə müəyyən edilir
- bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir

241 Sual: «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası Qanununun neçəyici ildə təsdiq edilib (Çəki: 1)

- 7 dekabr 1999-cu il
- 2 iyul 2002-ci il
- 3 iyul 2005-ci il
- 7 dekabr 1999-cu il
- 17 aprel 1998-ci il

242 Sual: bələdiyyə büdcələrinə münasibətdə də büdcə prosesi neçə (Çəki: 1)

- 5.0
- 4.0
- 2.0
- 6.0
- 3.0

243 Sual: Büdcə ili qurtardıqdan sonra bələdiyyə büdcəsinin icrası zamanı istifadə olunmayan vəsaitlər (Çəki: 1)

- bələdiyyələrin öz sərəncamında qalır.
- satılır
- Dövlətə qaytarılır
- bağışlanır
- ianə edilir

244 Sual: Növbəti maliyyə ili üçün dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcənin layihəsi bələdiyyənin qərarı şəklində təsdiq olunur. (Çəki: 1)

- cari
- cari
- cari
- cari
- cari

245 Sual: Yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi qaydası (Çəki: 1)

- bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir
- Prezidentin fərmanı ilə müəyyən edilir
- hamısı
- Məhkəmənin qərarı ilə müəyyən edilir

246 Sual: «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası Qanununun neçəyici ildə təsdiq edilib (Çəki: 1)

- 7 dekabr 1999-cu il
- 3 iyul 2005-ci il
- 2 iyul 2002-ci il
- 7 dekabr 1999-cu il
- 17 aprel 1998-ci il

247 Sual: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2 iyul 2002-ci li tarixli Qanununun 23-cü maddəsinin 5-ci bəndinə müvafiq olaraq büdcənin icrası prosesində gəlirlər üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən göstəricilərdən - 30% çox olduqda (Çəki: 1)

- 20 % az olduqda
- 30% çox olduqda
- 40% az olduqda
- 100 % az olduqda
- 30% az olduqda

248 Sual: Azərbaycan Respublikasının prezidenti Milli Məclis qarşısında oktyabr ayının 1-dən gec olmayaraq büdcə xərclərinin ilin qalan üzrə proporsional ixtisarı sekvestr tədbirinin tətbiqi barədə məsələ qaldırır. (Çəki: 1)

- bir təqvim ilinə uyğun olaraq yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir
- büdcə prosesinin bütöv bir dövrüdür və üç ilə qədər dövrü əmələ gətirir.
- «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2 iyul 2002-ci li tarixli Qanununun 23-cü maddəsinin 5-ci bəndinə əsasən
- 1 yanvar 31 yanvar
- fevralın 1-dən dekabrın 20-dək olan dövrü əhatə edir;

249 Sual: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2 iyul 2002-ci li tarixli Qanununun 23-cü maddəsinin 5-ci bəndinə müvafiq olaraq (Çəki: 1)

- hamısı
- büdcə kəsininin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə
- ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə əsaslandırılmış təklif olmadıqda
- büdcənin icrası prosesində gəlirlər üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən 30% az olduqda
- müdafiə olunan xərc maddələrinin maliyyələşdirilməsi üçün vəsait çatmadıqda

250 Sual: Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakı daxil deyil? (Çəki: 1)

- maliyyə fondu
- müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
- kredit fondu
- sığorta fondu
- dövlət maliyyəsi

251 Sual: Maliyyə münasibətlərində maliyyə fəaliyyətinin funksiyasına görə aşağıdakı qrupu yoxdur? (Çəki: 1)

- təsərrüfat subyektlərinin maliyyəsinin formalaşdırılması ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər
- dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər
- pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər

252 Sual: Maliyyə nəzarətinin həyata keçirilməsində aşağıdakılardan hansı vəzifə hesab edilmir? (Çəki: 1)

- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin mənimsənilməsi
- müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdliklərinin yerinə yetirilməsini yoxlamaq
- maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət vermək
- dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək
- maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək

253 Sual: Maliyyə nəzarətinin vəzifələrinin reallaşması nəticəsində möhkəmlənir? (Çəki: 1)

- maliyyə intizamı
- icra intizamı
- nəzarət intizamı
- mülki intizam
- vergi intizamı

254 Sual: Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- yerli icra hakimiyyətinin nəzarəti
- parlament nəzarəti
- maliyyə-kredit orqanlarının nəzarəti
- auditor nəzarəti
- prezident nəzarəti

255 Sual: Müəyyən olunmuş qaydada subsidiyaların verilməsini təmin edən, beynəlxalq təşkilatlara üzvlük haqlarını, dövlətin daxili və xarici borclrı üzrə birbaşa xərcləri həyata keçirən aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Baş Dövlət Xəzinədarlığı
- Mərkəzi Bank
- Vergilər Nazirliyi
- Hesablama Palatası
- Əyyar Palatası

256 Sual: Dövlət büdcəsindən maliyyələşdirilən bütün tədbirlərin, idarə və təşkilatların xəzinədarlıqdan keçən əməliyyatların müvafiq uçot standartlarına uyğun olaraq uçotunu aparmaq hansı qrupun başlıca funksiyasıdır? (Çəki: 1)

- Baş Dövlət Xəzinədarlığının
- 3 Vergilər Nazirliyinin
- Mərkəzi Bankın
- Hesablama Palatasının
- Əyyar Palatasının

257 Sual: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli Qanununun 18-ci və 19-cu maddələrinə əsasən dövlət büdcəsinin icrası həyata keçirilir? (Çəki: 1)

- Baş Dövlət Xəzinədarlığı vasitəsilə
- Mərkəzi Bank vasitəsilə
- Əyyar Palatası vasitəsilə
- Hesablama Palatası vasitəsilə
- Vergilər Nazirliyi vasitəsilə

258 Sual: Növbəti büdcə ili üzrə «Dövlət büdcəsi haqqında» qanuna əsasən aşağıdakı göstəricilərdən hansı təsdiq olunmur? (Çəki: 1)

- büdcə mədaxilinin aşağı həddinin məbləği
- Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən dotasiyaların, subsidiyaların, subvensiyaların məbləği
- beynəlxalq öhdəliklər, daxili və xarici borclar üzrə öhdəliklər, daxili və xarici borclar üzrə ödənişlər
- funksional və iqtisadi təsnifatın uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği
- büdcə kəsirinin yuxarı həddinin məbləği

259 Sual: Növbəti büdcə ili üzrə «Dövlət büdcəsi haqqında» qanuna əsasən aşağıdakı göstəricilərdən hansı təsdiq olunmur? (Çəki: 1)

- büdcəyə veriləcək ianələrin məbləği
- mədaxil mənbələri üzrə gəlirlərin məbləği
- ayrı-ayrı vergilərdən dövlət büdcəsinə ayırımların normativləri
- xərclərin ümumi məbləği
- büdcə gəlirlərinin ümumi məbləği

260 Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi həyata keçirilir? (Çəki: 1)

- Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq
- Konstitusiyə Məhkəməsinin Daxili Nizamnaməsinə uyğun olaraq
- Nazirlər Kabinetinin Daxili Nizamnaməsinə uyğun olaraq
- Maliyyə Nazirliyinin Daxili Nizamnaməsinə uyğun olaraq
- Ambudsman Aparatının Daxili Nizamnaməsinə uyğun olaraq

261 Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi harda həyata keçirilir? (Çəki: 1)

- Milli Məclisdə
- Nazirlər Kabinetində
- Maliyyə Nazirliyində
- Konstitusiyə Məhkəməsində
- Ambudsman Aparatında

262 Sual: Dövlət büdcəsi layihəsi ilə birlikdə bir sıra mühüm sənədlər də hazırlanır. Onlar bir qayda olaraq dövlət büdcəsinin icra edilməsi ilə bağlı olduğu üçün hazırlanır. Aşağıdakılardan hansı həmin sənədrə aid deyil? (Çəki: 1)

- Azərbaycan Respublikasının növbəti ili üzrə enerji balansı
- Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri
- cari ilin dövlət büdcəsinin icrasının vəziyyəti barədə hesabat
- büdcə və vergi siyasətinin əsas istiqamətləri
- növbəti büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi

263 Sual: Azərbaycan Respublikasının hər növbəti il üçün təsdiq edilən dövlət büdcəsinin hazırlanıb təsdiq olunmasını müəyyən edən normalar ibarətdir? (Çəki: 1)

- prosesual normlardan
- 3 stimullaşdırıcı normlardan
- imperativ normlardan
- maddi normlardan
- tənzimləyici normlardan

264 Sual: Azərbaycan Respublikasının hər növbəti il üçün təsdiq edilən dövlət büdcəsi haqqında qanunları ibarətdir? (Çəki: 1)

- maddi normlardan
- stimullaşdırıcı normlardan
- tənzimləyici normlardan
- imperativ normlardan
- prosesual normlardan

265 Sual: Azərbaycan Respublikasında hər növbəti il üçün qəbul edilən Dövlət Büdcəsi haqqında qanunu ibarətdir? (Çəki: 1)

- maddi normalardan
- proqnoz normalardan
- mexaniki normaları
- prosesual normalardan
- texniki normalardan

266 Sual: Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri təsdiq olunmuş məbləğdən 20% yerinə yetirilərsə və bu büdcə kəsirinin müəyyən olunmuş yuxarı həddini keçməsinə səbəb olarsa (Çəki: 1)

- sekvestr tətbiq olunur.
- dövlət borc alır
- Büdcə kəciri yaranır
- heç biri
- heç nə baş vermir.

267 Sual: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Azərbaycan Respublikası prezidentinin Fərmanı təsdiq edilmişdir (Çəki: 1)

- 4 fevral 2000-ci il
- 7 dekabr 1999-cu il
- 2 iyul 2002-ci il
- 3 iyul 2005-ci il
- 17 aprel 1998-ci il

268 Sual: 15. «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında» 4 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 4.1. maddəsinə əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir (Çəki: 1)

- Dövlət büdcəsinin üzərində cari maliyyə nəzarəti
- Dövlət büdcəsinə baxılması
- Dövlət büdcəsinin təsdiq edilməsi
- Dövlət büdcəsinin icra olunması
- Dövlət büdcəsi layihəsinin tərtib edilməsi

269 Sual: Dövlət büdcəsinin üzərində cari maliyyə nəzarəti (Çəki: 1)

- «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında» 4 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 4.1. maddəsinə əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir
- «Azərbaycan Respublikasının Vergi Nazirliyi haqqında» 4 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 4.1. maddəsinə əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
- «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında» 6 fevral 1997-ci il tarixli Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 4.1. maddəsinə əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir
- «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında» 4 fevral 2013-ci il tarixli Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 4.1. maddəsinə əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
- «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında» 4 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müqəddəs / 15 fevral 2008-ci il tarixli Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 2-ci. maddəsinə əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

270 Sual: dövlət büdcəsinin tam icra olunmasını təmin etməyin əsas şərti nədir (Çəki: 1)

- dövlət büdcəsinin gəlirləri və xərcləri arasında maksimum dərəcədə balans yaratmaq
- idarəçilik orqanları ardıcıl surətdə və qanunvericilikdə dəqiq müəyyən olunmuş hədlərdə öz vəzifə və funksiyalarını yerinə yetirməlidir.
- büdcə məlumatlarının səviyyələrdə müqayisəsini təmin edən vahid büdcə təsnifatına əsasən qruplaşdırılır, yeni ixtisaslaşdırmaq
- Büdcə layihə halında, habelə, təsdiq olunmuş qanun şəklində mütləq aşkarlamaq
- hər növbəti il üçün dövlət büdcəsi qəbul etmək

271 Sual: büdcə prosesi hansı mərhələdə həyata keçirilir: (Çəki: 1)

- Dövlət büdcəsi layihəsinin tərtib edilməsi, baxılması və onun təsdiq edilməsi, dövlət büdcəsinin icra olunması, dövlət büdcəsinin icrasına dair hesabatın tərtib edilməsi, baxılması və təsdiq edilməsi mərhələsi.
- birtəqvim ilinə uyğun olaraq yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir
- fevralın 1-dən dekabrın 20-dək olan dövrü əhatə edir;
- 1 yanvar 31 yanvar
- büdcə prosesinin bütöv bir dövrüdür və üç ilə qədər dövrü əmələ gətirir

272 Sual: . büdcənin icrasına dair hesabatın hazırlanması, baxılması və təsdiqi mərhələsi hansı dövrü əhatə edir(Çəki: 1)

- fevral ayından başlayaraq, yeni büdcə təsdiq edilərkən cari ilin büdcənin icrasına dair hesabat da təsdiq edilir.
- fevral ayının 1-dən dekabrın 20-dək olan dövrü əhatə edir
- 1 yanvar 31 yanvar
- büdcə prosesinin bütöv bir dövrüdür və üç ilə qədər dövrü əmələ gətirir
- yanvarın 1-dən dekabrın 31-dək olan müddətdir

273 Sual: büdcələrin icrası mərhələsi hansı dövrü əhatə edir (Çəki: 1)

- yanvarın 1-dən dekabrın 31-dək olan müddətdir;
- fevral ayından başlayaraq, yeni büdcə təsdiq edilərkən cari ilin büdcənin icrasına dair hesabat da təsdiq edilir
- 1 yanvar 31 yanvar
- büdcə prosesinin bütöv bir dövrüdür və üç ilə qədər dövrü əmələ gətirir
- fevral ayının 1-dən dekabrın 20-dək olan dövrü əhatə edir;

274 Sual: büdcənin tərtib edilməsi, baxılması və təsdiq edilməsi hansı dövrü əhatə edir (Çəki: 1)

- fevral ayının 1-dən dekabrın 20-dək olan dövrü əhatə edir
- fevral ayından başlayaraq, yeni büdcə təsdiq edilərkən cari ilin büdcənin icrasına dair hesabat da təsdiq edilir
- 1 yanvar 31 yanvar
- büdcə prosesinin bütöv bir dövrüdür və üç ilə qədər dövrü əmələ gətirir
- yanvarın 1-dən dekabrın 31-dək olan müddətdir;

275 Sual: Bütçə dövrünün mərhələləri. (Çəki: 1)

- bütçə prosesinin bütöv bir dövrüdür və üç ilə qədər dövrü əmələ gətirir.
- 1 yanvar 31 yanvar
- fevralın 1-dən dekabrın 20-dək olan dövrü əhatə edir;
- bütçənin icrasına dair hesabatın hazırlanması, baxılması və təsdiqi mərhələsi
- bütçənin tərtib edilməsi, baxılması və təsdiq edilməsi. bütçələrin icrası mərhələsi.

276 Sual: büdsə dövrü hansı zaman çərçivəsindədi (Çəki: 1)

- bütçə prosesinin bütöv bir dövrüdür və üç ilə qədər dövrü əmələ gətirir.
- fevralın 1-dən dekabrın 20-dək olan dövrü əhatə edir;
- 1 yanvar 31 yanvar
- 3 il
- bir təqvim ilinə uyğun olaraq yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir

277 Sual: Bütçə ili hansı dövrü əhatə edir (Çəki: 1)

- bir təqvim ilinə uyğun olaraq yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir
- 1 yanvar 31 yanvar
- 3 il
- heç biri
- fevralın 1-dən dekabrın 20-dək olan dövrü əhatə edir

278 Sual: aşkarlıq prinsipi. (Çəki: 1)

- Bütçə layihə halında, habelə, təsdiq olunmuş qanun şəklində mütləq aşkarlanır.
- idarəçilik orqanları ardıcıl surətdə və qanunvericilikdə dəqiq müəyyən olunmuş hədlərdə öz vəzifə və funksiyalarını yerinə yetirirlər.
- bütçə məlumatlarının səviyyələrdə müqayisəsini təmin edən vahid bütçə təsnifatına əsasən qruplaşdırılır, yəni ixtisaslaşdırılır.
- hər növbəti il üçün dövlət bütçəsi qəbul olunur.

279 Sual: Bütçə prosesi mərhələlərinin təkrarlığı (Çəki: 1)

- hər növbəti il üçün dövlət bütçəsi qəbul olunur
- idarəçilik orqanları ardıcıl surətdə və qanunvericilikdə dəqiq müəyyən olunmuş hədlərdə öz vəzifə və funksiyalarını yerinə yetirirlər.
- bütçə məlumatlarının səviyyələrdə müqayisəsini təmin edən vahid bütçə təsnifatına əsasən qruplaşdırılır, yəni ixtisaslaşdırılır.
- Bütçə layihə halında, habelə, təsdiq olunmuş qanun şəklində mütləq aşkarlanır.

280 Sual: Bütçə prosesinin həyata keçirilməsi prinsipləri (Çəki: 1)

- hamısı
- bütçə təsnifatına uyğun olaraq bütçə göstəricilərinin ixtisaslaşdırılması prinsipi;
- aşkarlıq prinsipi.

- büdcə prosesi mərhələlərinin təkrarlığı prinsipi;
- dövlət hakimiyyətinin nümayəndəli və idarəçilik orqanlarının büdcə prosesi mərhələlərindəki fəaliyyətlərində hakimiyyət bölgüsü prinsipi;

281 Sual: büdcə prosesinin anlayışı (Çəki: 1)

- büdcələrin tərtib olunması, baxılması və təsdiq olunması, onların icrası, habelə büdcələrin icrasına dair hesabatın tərtib və təsdiq olunması ilə əlaqədar dövlətin prosesual txarakterli büdcə hüquq normaları ilə nizama salınan fəaliyyətidir
- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.
- iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- A R-nın büdcə sistemi, büdcələrin gəlir və xərçəlinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin büdcə sahəsində səlahiyyətləri, büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur

282 Sual: Dövlət büdcəsinin icrası barədə Maliyyə Nazirliyinin aylıq hesabatları təqdim olunur? (Çəki: 1)

- Nazirlər Kabinetinə
- 3 Vergilər Nazirliyinə
- Hesablama Palatasına
- Mərkəzi Banka
- Maliyyə Nazirliyinə

283 Sual: Dövlət büdcəsinin icrası barədə aylıq hesabatlar kim tərəfindən tərtib olunur? (Çəki: 1)

- Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi
- Nazirlər Kabineti
- Mərkəzi Bank
- Hesablama Palatası

284 Sual: Vergi hüququnun predmetini təşkil edən ictimai münasibətlərə aşağıdakı aid deyil? (Çəki: 1)

- vergi və vergi xarakterli ödəmələrin tətbiqi ilə əlaqədar olan münasibətlər
- dövlət və yerli büdcələrə daxil olan vergi və vergi xarakterli digər ödəmələrin müəyyən edilməsi prosesində yaranan münasibətlər
- vergilərin hesablanması və tutulması prosesində yaranan münasibətlər
- pul münasibətlərinin tənzimlənməsi zəmnü yaranan münasibətlər
- vergi nəzarətinin həyata keçirilməsində yaranan münasibətlər

285 Sual: Azərbaycan Respublikası Milli Məclisinin maliyyə nəzarətini praktik reallaşdıran orqan necə adlanır? (Çəki: 1)

- hesablama palatası
- 3 vəkillər palatası
- . büdcə palatası
- deputat palatası

- auditor palatası

286 Sual: Yoxlamaların həyata keçirilməsi dövrü baxımından maliyyə nəzarətinin aşağıdakı formaları vardır? (Çəki: 1)

- ilkin, cari, sonrakı
 günlük, dekadalıq, aylıq
 cari, operativ, yekun
 sonrakı, razılaşdırılmış
 rüblük, yarımillik, illik

287 Sual: Bütçə sahəsində yaranan münasibətləri tənzim edən normalar aşağıdakı iki qrupa bölünür? (Çəki: 1)

- maddi və prosesual hüquq normaları
 inzibati və mülki hüquq normaları
 prosesual və tətbiqi hüquq normaları
 mənəvi və konstitusion hüquq normaları
 mülki və prosesual hüquq normaları

288 Sual: Maliyyə hüququnun institutları hesab edilir? (Çəki: 1)

- bütçə və vergi hüquqları
 bütçə və bələdiyyə hüquqları
 kredit fondu və yığım hüquqları
 dövlət rüsumu və tarf hüquqları
 sığorta və vergi hüquqları

289 Sual: Maliyyə hüququnun mənbələrindən hesab edilən aşağıdakı akt i hər il qəbul edilir? (Çəki: 1)

- «Dövlət bütçəsi haqqında» qanun
 «Sığorta haqqında» qanun
 «Bütçə sistemi haqqında» qanun
 «Dövlət maliyyəsi haqqında» qanun
 «Vergi» məəcəlləsi

290 Sual: Maliyyə hüququnun ümumi hissəsinə aiddir? (Çəki: 1)

- dövlətin maliyyə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 dövlətin bank faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 dövlətin kredit faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 dövlətin sığorta faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 dövlətin idarəetmə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar

291 Sual: Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ.....ibarətdir? (Çəki: 1)

- ümumi və xüsusi hissələrdən
- ümumi və şəxsi hissələrdən
- dövlət və bələdiyyə hissələrdən
- yazılı və şifahi hissələrdən
- sabit və daimi hissələrdən

292 Sual: Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o habelə..? (Çəki: 1)

- ümumi hüquqdur
- sosial hüquqdur
- qarışıq hüquqdur
- müstəsna hüquqdur
- xüsusi hüquqdur

293 Sual: Maliyyə münasibətlərinə aşağıdakı əlamət xarakterik deyil? (Çəki: 1)

- maliyyə münasibətlərində pul vəsaitlərinin ikitərəfli hərəkəti vardır
- maliyyə münasibətləri bir qayda olaraq pul münasibətləridir
- maliyyə münasibətlərində pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət edir
- maliyyə münasibətləri ekvivalentsiz münasibətlərdir
- maliyyə münasibətləri pul vəsaitlərinin bölgüsü münasibətləridir

294 Sual: Dövlət büdcəsinin sekvestri hansı maddələrə tətbiq olunmur? (Çəki: 1)

- sosial maddələrə
- investisiya xərclərinə
- müdafiə olunan maddələrə
- hərbi xərclər maddəsinə
- xarici borc maddələrinə

295 Sual: Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri təsdiq olunmuş məbləğdən 20% yerinə yetirilərsə və bu büdcə kəsirinin müəyyən olunmuş yuxarı həddini keçməsinə səbəb olarsa, onda...? (Çəki: 1)

- sekvestr tətbiq olunur
- datasiya tətbiq olunur
- grant tətbiq olunur
- subvensiya tətbiq olunur
- subsidiya tətbiq olunur

296 Sual: Dövlət büdcəsinin üzərində cari maliyyə nəzarətini aşağıdakılardan hansı həyata keçirir? (Çəki: 1)

- Maliyyə Nazirliyi

- İqtisadi İnkişaf Nazirliyi
- Mərkəzi Bank
- Hesablama Palatası
- Vergilər Nazirliyi

297 Sual: Azərbaycan Respublikası Milli Məclisində büdcə layihəsi və digər sənədlər müzakirə edildikdən sonra Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə «Dövlət Büdcəsi haqqında» qanun cari ilin hansı tarixindən gecolmayaraq təsdiq olunmalıdır? (Çəki: 1)

- dekabr ayının 20-dən gec olmayaraq
- iyun ayının 20-dən gecolmayaraq
- sentyabr ayının 20-dən gec olmayaraq
- oktyabr ayının 20-dən gec olmayaraq
- noyabr ayının 20-dən gec olmayaraq

298 Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və digər sənədlər Milli Məclisdə ilkin olaraq müzakirə olunur və onun barəsində rəy verilir? (Çəki: 1)

- daimi komitələrdə
- plenar iclasda
- növbədənkanar iclasda
- sədrin yanında
- aparatda

299 Sual: Konstitusiyasının hansı maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir? (Çəki: 1)

- 109-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq
- 129-cu maddənin 3-cü bəndinə müvafiq olaraq
- 119-cu maddənin 5-ci bəndinə müvafiq olaraq
- 139-cu maddənin 1-ci bəndinə müvafiq olaraq
- 99-cu maddənin 7-ci bəndinə müvafiq olaraq

300 Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə nə vaxta qədər Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir? (Çəki: 1)

- oktyabrın 15-dən gecolmayaraq
- noyabrın 15-dən gecolmayaraq
- dekabrın 15-dən gecolmayaraq
- sentyabrın 15-dən gecolmayaraq
- aprelin 15-dən gecolmayaraq

301 Sual: Bütçə layihəsi tərtib edilməsi dövrü bütçə qanunvericiliyinə görə hansı müddəti nəzərdə tutur? (Çəki: 1)

- fevral ayının 1-dən sentyabrın 25-nə qədər olan müddəti
- yanvaraynın 1-dən mayın 15-nə qədər olan müddəti
- may ayının 1-dən dekabrın 31-nə qədər olan müddəti
- aprel ayının 1-dən avqustun 5-nə qədər olan müddəti
- mart ayının 1-dən oktyabrın 1-nə qədər olan müddəti

302 Sual: Bütçə prosesinin birinci mərhələsi, Azərbaycan Respublikasının «Bütçə sistemi haqqında» qanununa əsasən növbəti bütçə ilinə...? (Çəki: 1)

- 11 ay qalmış başlanır
- 6 ay qalmış başlanır
- 4 ay qalmış başlanır
- 10 ay qalmış başlanır
- 1 ay qalmış başlanır

303 Sual: Bütçə prosesi neçə mərhələdə həyata keçirilir? (Çəki: 1)

- üç mərhələdə
- dörd mərhələdə
- bir mərhələdə
- iki mərhələdə
- beş mərhələdə

304 Sual: Azərbaycan Respublikasının «Bütçə sistemi haqqında» qanununa əsasən bütçənin icrasına dair hesabatın hazırlanması, baxılması və təsdiqi mərhələsi mərhələsi başlayır? (Çəki: 1)

- fevral ayından
- oktyabr ayından
- yanvar ayından
- aprel ayından
- may ayından

305 Sual: Azərbaycan Respublikasının «Bütçə sistemi haqqında» qanununa əsasən bütçənin icrası mərhələsi əhatə edir? (Çəki: 1)

- martın 1-dən dekabrın 31-dək olan dövrü
- yanvarın 1-dən dekabrın 31-dək olan dövrü
- sentyabrın 11-dən dekabrın 11-dək olan dövrü
- yanvarın 21-dən dekabrın 21-dək olan dövrü
- fevralın 1-dən dekabrın 20-dək olan dövrü

306 Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə dövrü büdcə posesinin.....əhatə olunduğu dövrüdür? (Çəki: 1)

- bütün mərhələlərinin
- təsdiqi mərhələsinin
- yenidən baxılması mərhələsinin
- müzakirəsi mərhələsinin
- tərtibi mərhələsinin

307 Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə ili yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edən bədcə ili hesab edilir? (Çəki: 1)

- büdcənin tərtibi ili
- büdcənin icrası ili
- büdcənin təsdiqi ili
- büdcənin tətbiqi ili
- büdcənin bərpası ili

308 Sual: Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası qanununa əsasən aşağıdakılardan hansı büdcə quruluşu prinsipi deyil? (Çəki: 1)

- qarşılıqlı faydalanma prinsipi
- aşkarlıq prinsipi
- yerli mənafehin respublika mənafeyi ilə uzlaşdırılması prinsipi
- bələdiyyə maliyyəsinin formalaşması və istifadəsində müstəqillik prinsipi
- özünüidarəetmə prinsipi

309 Sual: Aşağıdakılardan hansı büdcə quruluşu prinsipi deyil? (Çəki: 1)

- reallaşdırma prinsipi
- büdcə sisteminin tamlığı prinsipi
- büdcə sisteminin reallığı prinsipi
- aşkarlıq prinsipi
- vahidlik prinsipi

310 Sual: Azərbaycan Respublikası Kontitusiyasına əsasən Azərbaycan Respublikasının büdcə sistemi ibarətdir? (Çəki: 1)

- 2 səviyyədən
- 4 səviyyədən
- 3 səviyyədən
- 1 səviyyədən
- 5 səviyyədən

311 Sual: Büdcə quruluşu (Çəki: 1)

- bdc sisteminin tkili v onun qurulu prinsiplrinin mcmusudur
- bdc sisteminin tkilidir
- iqtisadi mnasibtlr, dvlt quruluu v hquq normalarına saslanan sistemidir
- bdc sisteminin qurulu prinsiplrinin mcmusudur
- iqtisadi mnasibtlrin mcmusudur

312 Sual: «Bdc sistemi haqqında» 2 iyul 2002-ci il tarixli Azrbaycan Respublikası Qanununun 3-c maddsin sasn (ki: 1)

- bdc sistemi iqtisadi mnasibtlr, dvlt quruluu v hquq normalarına saslanan Azrbaycan Respublikasının dvlt bdcsindn, Naxıvan MR-nın bdcsindn v bldiyy bdclrindn ibart sistemidir
- bdc sistemi iqtisadi mnasibtlr, dvlt quruluu v hquq normalarına saslanan yalnız Naxıvan MR-nın bdcsindn v bldiyy bdclrindn ibart sistemidir
- bdc sistemi iqtisadi mnasibtlr, dvlt quruluu v hquq normalarına saslanan Azrbaycan Respublikasının dvlt bdcsindn, Naxıvan MR-nın bdcsindn ibart sistemidir
- bdc sistemi iqtisadi mnasibtlr, dvlt quruluu v hquq normalarına saslanan yalnız bldiyy bdclrindn ibart sistemidir
- bdc sistemi iqtisadi mnasibtlr, dvlt quruluu v hquq normalarına saslanan yalnız Azrbaycan Respublikasının dvlt bdcsindn ibart sistemidir

313 Sual: Bdc sahsind yaranan mnasibtlri tnzim edn normalar hansılardı? (ki: 1)

- maddi v prosesual bdc hquq normaları
- maddi bdc hquq normaları
- qeyri maddi bdc hquq normaları
- tbii bdc hquq normaları
- prosesual bdc hquq normaları

314 Sual: Bdc sahsind yaranan mnasibtlri tnzim edn normalar ne qrupa blnr? (ki: 1)

- 2.0
- 6.0
- 8.0
- 3.0
- 4.0

315 Sual: Bdc hquq mnasibtlrinin subyekti olmaq n hansı lamtlrin olması vacibdir? (ki: 1)

- bdc prosesinin hr hansı bir mrhlsind itirak etmək
- bdc prosesin nzart etmək
- glir v xrclrin bdclr arasında bldrlmsind itirak etmmk
- glirlri bdclr arasında blmk
- bdc prosesinin hr hansı bir mrhlsind itirak etmmk

316 Sual: Bdc hquq mnasibtlrinin subyekti olmaq n hansı lamtlrin olması vacibdir? (ki: 1)

- glir v xrclrin bdclr arasında bldrlmsind itirak etmək
- bdc prosesin nzart etmək

- gəlir və xərclərin büdcələr arasında bölüşdürülməsində iştirak etməmək
- gəlirləri büdcələr arasında bölmək
- büdcə prosesinin hər hansı bir mərhələsində iştirak etməmək

317 Sual: Büdcə hüquq münasibətlərinin subyekti olmaq üçün hansı əlamətlərin olması vacibdir? (Çəki: 1)

- büdcədən maliyyələndirmə formasında pul vəsaiti alması ilə əlaqədar büdcə hüquq münasibətlərində iştirak etmək
- gəlir və xərclərin büdcələr arasında bölüşdürülməsində iştirak etməmək
- büdcə prosesinin hər hansı bir mərhələsində iştirak etməmək
- gəlirləri büdcələr arasında bölmək
- büdcə prosesinə nəzarət etmək

318 Sual: Büdcə hüququnun predmetinə daxil olan münasibətlər digər maliyyə hüquq münasibətlərindən bir hansı səciyyəvi cəhətlərinə görə fərqlənir? (Çəki: 1)

- büdcə hüquq münasibətləri dövlət və bələdiyyə büdcələrinin yaradılması prosesində yaranır və büdcə hüquq münasibətləri bir ildən artıq davam etmir
- büdcə hüquq münasibətləri dövlət və bələdiyyə büdcələrinin yaradılması prosesində yaranır
- büdcə hüquq münasibətləri dövlət büdcələrinin yaradılması prosesində yaranır
- büdcə hüquq münasibətləri bələdiyyə büdcələrinin yaradılması prosesində yaranır
- büdcə hüquq münasibətləri bir ildən artıq davam etmir

319 Sual: Büdcə hüququ: (Çəki: 1)

- Azərbaycan Respublikasının büdcə sistemi, büdcələrin gəlir və xərcəliyinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin büdcə sahəsində səlahiyyətləri, büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur
- Büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur
- Büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan mülki-hüquq normalarının məcmusudur
- Azərbaycan Respublikasının büdcə sistemi, büdcələrin gəlir və xərcəliyinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin büdcə sahəsində səlahiyyətləri, büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan mülki-hüquq normalarının məcmusudu
- Dövlət və bələdiyyələrin büdcə sahəsində səlahiyyətləri, büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudu

320 Sual: Büdcə hüququ spesifik tənzimləmə predmetinə hansı münasibətlər daxildir? 1. Azərbaycan Respublikasının büdcə quruluşunun müəyyən edilməsi və büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər 2 büdcə sisteminə daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər; 3 respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi, habelə büdcələr arasında onların bölüşdürülməsi ilə əlaqədar münasibətlər; 4 Azərbaycan Respublikası, Naxçıvan MR və ayrı-ayrı inzibati ərazi vahidlərinin büdcə sahəsində səlahiyyətlərinin bölüşdürülməsi ilə əlaqədar münasibətlər; 5 büdcə prosesinin təşkili ilə əlaqədar, yəni büdcələrin hazırlanıb qəbul olunması, icrası və büdcənin icra olunmasına dair hesabatın hazırlanıb təsdiq olunması ilə əlaqədar münasibətlər; 6 büdcələrin icrası üzərində nəzarətin təşkil olunması ilə əlaqədar münasibətlər. (Çəki: 1)

- 2456.0
- Heç biri
- 1356.0
- 1234.0

Hamısı

321 Sual: Adi büdcələr: (Çəki: 1)

- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr
- Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər
- Bu büdcə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə rejimini nəzərdə tutan və bu halda qəbu edilən büdcədir
- burada ən zəruri xərclərin maliyyələşdirilməsi müvafiq yuxarı hakimiyyət orqanı tərəfindən təmin olunur
- Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər

322 Sual: Fəvqəladə büdcə (Çəki: 1)

- Bu büdcə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə rejimini nəzərdə tutan və bu halda qəbu edilən büdcədir
- Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər
- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan büdcələr
- burada ən zəruri xərclərin maliyyələşdirilməsi müvafiq yuxarı hakimiyyət orqanı tərəfindən təmin olunur.
- Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər

323 Sual: Pol Mari Qodme hesab edir: (Çəki: 1)

- büdcə kəsirinə qarşı mübarizə aparmaq üçün hər bir dövlət özü müvafiq tədbirlər işləyib hazırlamalıdır
- büdcənin gəlirini hesablamaq üçün hər bir dövlət özü müvafiq tədbirlər işləyib hazırlamalıdır
- büdcə kəsirinə qarşı mübarizə aparmaq üçün Mərkəzi Bank müvafiq tədbirlər işləyib hazırlamalıdır
- büdcə kəsirini artırmaq üçün hər bir dövlət özü müvafiq tədbirlər işləyib hazırlamalıdır
- büdcə kəsirinə qarşı mübarizə aparmaq üçün Maliyyə Nazirliyi müvafiq tədbirlər işləyib hazırlamalıdır

324 Sual: Hansı tədbirlər «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli Qanununun 24-cü maddəsində də nəzərdə tutulmuşdur? 1) büdcə kəsiri məbləğinin müəyyən edilməsi; 2) dövlətin qısamüddətli öhdəliklərinin, yəni dövlət istiqrazlarının buraxılması və yayılmasından əldə olunan vəsaitlərdən istifadə edilməsi; 3) kredit ehtiyatlarından istifadə edilməsi; 4) dövlət büdcəsinin müdafiə olunmuş maddələri istisna olmaqla bütün xərclərin proporsional qaydada ixtisarı mexanizmi - sekvestr tətbiq edilməsi; 5) dövlət büdcəsinin xərc hissəsinin icrasına nəzarətin müvafiq dövlət hakimiyyəti orqanına həvalə olunması. (Çəki: 1)

- Hamısı
- 2345.0
- 1345.0
- 2345.0
- 1235.0

325 Sual: Büdcənin anlayışı qanunun özlüyündə neçə hissədə olmaqla verilir? (Çəki: 1)

- 2 hissə
- 4 hissə
- 5 hissə

- 6 hissə
- 3 hissə

326 Sual: Dövlət büdcəsi - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus funksiyaların yerinə yetirilməsini təmin etmək üçün lazım olan pul vəsaitinin qanunla müəyyən olunmuş qaydada yığılması və xərclənməsi üçün əsas maliyyə sənədidir bu hansı qanunda öz əksini tapıb? (Çəki: 1)

- «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli Qanun
- «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2001 -ci il tarixli Qanun
- «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2005-ci il tarixli Qanun
- «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2004-cü il tarixli Qanun
- Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2003-cü il tarixli Qanun

327 Sual: Büdcə hüquqi cəhətdən necə tərtib olunur? (Çəki: 1)

- hüquqi akt, yəni qanun şəklində
- biznes plan şəklində
- protokol şəklində
- heç biri
- nizamnamə şəklində

328 Sual: Büdcə hüquq münasibətlərinin dairəsini neçə qaydada qruplaşdırmaq olar? (Çəki: 1)

- 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

329 Sual: Hüquq ədəbiyyatında büdcələrin hansı növü müəyyən olunur? (Çəki: 1)

- adi büdcələr
- ayrılmış büdcə
- mürəkkəb büdcə
- kicilmiş büdcə
- sadə büdcə

330 Sual: Hüquq ədəbiyyatında büdcələrin neçə növü müəyyən olunur? (Çəki: 1)

- 4.0
- 3.0
- 6.0
- 7.0

2.0

331 Sual: Bütçə: (Çəki: 1)

- dövlət və bələdiyyə orqanlarının tam və bilavasitə sərəncamında olan yeganə pul vəsaiti mənbəyidir
- özəl müəssisələrin tam və bilavasitə sərəncamında olan yeganə pul vəsaiti mənbəyidir
- dövlət müəssisələrinin tam və bilavasitə sərəncamında olan yeganə pul vəsaiti mənbəyidir
- dövlət orqanlarının tam və bilavasitə sərəncamında olan yeganə pul vəsaiti mənbəyidir
- bələdiyyə orqanlarının tam və bilavasitə sərəncamında olan yeganə pul vəsaiti mənbəyidir

332 Sual: Bütçənin əhəmiyyəti və cəmiyyətdə rolu necə izah olunur? (Çəki: 1)

- Hamısı
- ətraf mühitin mühafizəsi, elmi-texniki tərəqqi, mədəniyyət və digər sahələrdə vacib məsələlər öz həllini tapır
- Heç biri
- bütçə toplanmış vəsaitlər hesabına dövlət ölkənin sosial-iqtisadi inkişafına dair proqramları həyata keçirir
- ölkənin müdafiəsi və təhlükəsizliyi təmin olunur

333 Müəssisələrin maliyyə fondu....?

- birdəfəlik fonddur
- mərkəzləşdirilməmiş fonddur
- mərkəzləşdirilmiş fonddur
- təsərrüfat fondudur
- cari fonddur

334 Müəssisənin maliyyə mənbəyi hesab edilən mənfəət aşağıdakı kimi fərqləndirilir?

- daimi və müvəqqəti
- ümumi və xalis mənfəət
- daxili və xarici
- pul və maddi
- birdəfəlik və dövrü

335 Mulki qanunvericiliyə əsasən nizamnamə fondu balansın.....aid edilir?

- balansarxası hesaba
- müxbir hesaba
- aktivlərinə
- alternativ hesaba
- passivlərinə

336 Müəssisənin maliyyə ehtiyatlarının ilkin mənbəyini müəssisənin.....fondu təşkil edir?

- stabilləşmə
- əsasnamə
- nizamnamə
- nizamlama
- ilkin kapital

337 Müəssisələrin (təşkilatların) maliyyə fondu hansı hüquq sahəsinin tənzimləmə obyektidir?

- mülkü hüququn
- maliyyə hüququnun
- inzibati hüququn
- təsərrüfat hüququnun
- vergi hüququnun

338 Müəssisənin əmlakının əmələ gəlməsi mənbələrinə aşağıdakılardan hansı aid deyil?

- təsisçilərin pul və maddi payları
- məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən alınan gəlir
- bank kreditləri və digər kreditlər
- əsasnamə kapitalı
- qiymətli kağızların satışından əldə edilən gəlir

339 Müəssisənin əmlakının əmələ gəlməsi mənbələrinə aşağıdakılardan hansı aid deyil?

- bütün subvensiyalar
- bank kreditləri və digər kreditlər
- kapital qoyuluşu və büdcədən dotasiyalar
- hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri
- qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər

340 Müəssisənin əmlakının aktivlər və passivlərindən ibarət olması təsbit olunmuşdur?

- Mülki Məcəllədə
- Konstitusiyada
- Rəqabət Məcəlləsində
- Sahibkarlıq qanununda
- Müəssisə haqqında qanunda

341 Müəssisənin maliyyə fondu maddi mənada onun...?

- iqtisadi ehtiyatlarıdır
- pul ehtiyatlarıdır
- illik ehtiyatlarıdır

- resurs ehtiyatlarıdır
- istehsal ehtiyatlarıdır

342 Müəssisələrin maliyyə fondu aşağıdakılardan hansı üçün zəruri mənbə hesab edilir?

- yol fondu
- xarici borc fondu
- stabilləşmə fondu
- Neft Fondu
- sosial müdafiə fondu

343 Müəssisələrin maliyyə fondu aşağıdakılardan hansı üçün zəruri hesab edilir?

- xarici borc fondu
- Neft Fondu
- Prezidentin Ehtiyat fondu
- büdcədən kənar fondlar
- stabilləşmə fondu

344 Müəssisələrin maliyyə fondunun rolu ondadır ki, bilavasitə maddi istehsal prosesində ölkənin...?

- rəqabətqabiliyyətliliyi formalaşır
- təhlükəsizliyi təmin edilir
- iqtisadiyyatında tarazlıq olur
- iqtisadi strukturu meydana çıxır
- milli gəliri yaranır

345 Dövlət krediti nədir

- hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
- hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə edilməsi ilə əlaqədar münasibətlərdir
- hüquqi və fiziki şəxslərdən yığılan cərimələrdir
- hüquqi və fiziki şəxslərdən yığılan kredit faizləri
- hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanlarına qaytarılmamaq şərti ilə verilən pul

346 Büdcə ssudası və bank krediti pul vəsaitlərinin bölüşdürülməsinin hansı metoduna aiddir?

- qaytarılmaq şərti ilə maliyyələşdirmə metoduna
- bağışlamaq şərti ilə maliyyələşdirmə metoduna
- əvəzləşdirmək şərti ilə maliyyələşdirmə metoduna
- sistemləşdirmək şərti ilə maliyyələşdirmə metoduna

347 Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar iki qrupa bölünür və onlar aşağıdakı kimi fərqləndirilir?

- maddi və prosesual büdcə hüquq normaları
- texniki və prosesual büdcə hüquq normaları
- cari və proqnoz büdcə hüquq normaları
- mexaniki və texniki büdcə hüquq normaları
- maddi və qeyri-maddi büdcə hüquq normaları

348 Maliyyə nəzarəti hesab edilir?

- bələdiyyə nəzarətinin mühüm növlərindən biri
- məhkəmə nəzarətinin mühüm növlərindən biri
- texniki nəzarətinin mühüm növlərindən biri
- dövlət nəzarətinin mühüm növlərindən biri
- sahibkar nəzarətinin mühüm növlərindən biri

349 Dövlət və Əhalinin Sosial Müdafiə Fondu və Dövlət Yol Fondu hansı mənbə hesabına formalaşır?

- fiziki şəxslərin gəlirlərindən ayırmalar hesabına
- hüquqi şəxslərin mənfəətindən ayırmalar hesabına
- hüquqi gəlirlərindən ayırmalar hesabına
- hüquqi və fiziki şəxslərin gəlirlərindən ayırmalar hesabına

350 Maliyyə sisteminin çoxhəlqəliliyi nəyə səbəb olur?

- sistemin çevikliyinə və rentabelliyyə
- sistemin səmərəliliyinə və dinamikliyinə
- sistemin alternativliyinə və dayanıqlılığına
- sistemin vahidliyinə və tamlığına
- sistemin çevikliyinə və səmərəliliyinə

351 Aşağıdakılardan hansı respublika və yerli inzibati ərazi vahidləri səviyyəsində formalaşdırılır?

- büdcə sisteminin elementləri
- vergi sisteminin elementləri
- maliyyə sisteminin elementləri
- bank sisteminin elementləri
- kredit sisteminin elementləri

352 Maliyyə sisteminin elementləri hansı səviyyələrdə formalaşdırılır?

- respublika və yerli inzibati ərazi vahidləri səviyyəsində
- Maliyyə sisteminin elementləri hansı səviyyələrdə formalaşdırılır?
- yerli inzibati ərazi vahidləri və şəhərlər səviyyəsində
- bələdiyyələr və yerli inzibati ərazi vahidləri səviyyəsində

- respublika vahidləri və iqtisadi rayonlar səviyyəsində

353 Aşağıdakılardan hansı dövlət sığorta fonduna aid hesab edilir?

- xüsusi sığorta
 beynəlxalq sığorta
 xarici sığorta
 birgə sığorta
 şəxsi sığorta

354 Aşağıdakılardan hansı kredit fonduna aid hesab edilir?

- kommersiya kredit fondu
 sosial kredit fondu
 özəl kredit fondu
 bələdiyyə kredit fondu
 birgə kredit fondu

355 Aşağıdakılardan hansı dövlət sığorta fonduna aid hesab edilir?

- beynəlxalq sığorta
 əmlak sığortası
 xüsusi sığorta
 xarici sığorta
 birgə sığorta

356 Aşağıdakılardan hansı kredit fonduna aid hesab edilir?

- özəl kredit fondu
 büdcə kredit fondu
 bələdiyyə kredit fondu
 birgə kredit fondu
 sosial kredit fondu

357 Aşağıdakılardan hansı müəssisələrin, idarələrin və təşkilatların maliyyəsinə aid hesab edilir?

- maliyyə təşkilatlarının və müəssisələrinin maliyyəsi
 dövlət təşkilatlarının və müəssisələrinin maliyyəsi
 kommersiya təşkilatlarının və müəssisələrinin maliyyəsi
 büdcə təşkilatlarının və müəssisələrinin maliyyəsi
 sığorta təşkilatlarının və müəssisələrinin maliyyəsi

358 Azərbaycan Respublikasının maliyyə sistemində aşağıdakılardan hansı aid deyil?

- müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
- dövlət sığorta fondu
- dövlət maliyyəsi
- kredit fondu
- subvensiyalar

359 Aşağıdakılardan hansı dövlət maliyyəsinə aid hesab edilir?

- xarici bölmə
- dövlət büdcədənkanar fondları
- mənfəət
- subvensiyalar
- transfertlər

360 Aşağıdakılardan hansı dövlət maliyyəsinə aid hesab edilir?

- dövlət krediti
- xarici bölmə
- mənfəət
- transfertlər
- subvensiyalar

361 Maliyyə hüquq institutları sistemi təmin edir?

- maliyyə vəsaiti fondlarını
- kredit vəsaiti fondlarını
- valyuta vəsaiti fondlarını
- pul vəsaiti fondlarını
- sığorta vəsaiti fondlarını

362 Maliyyə özlüyündə....?

- fondlar və hüquq institutları sistemidir
- tənzimləmə və stimullaşdırma sistemidir
- nəzarət institutları və fondlar sistemidir
- fondlar və hökumət institutları sistemidir
- təminat və hüquq institutları sistemidir

363 Bir-birilə qarşılıqlı əlaqəli olan müxtəlif maliyyə institutlarının məcmusu nəyi formalaşdırır?

- sığorta sistemini
- təsərrüfat sistemini
- maliyyə sistemini

- kredit sistemini
- dövlət sistemini

364 Maliyyə sistemi bir-birilə qarşılıqlı əlaqəli olan müxtəlif məcmusundan ibarətdir

- hüquq institutlarının
- dövlət institutlarının
- bank institutlarının
- maliyyə institutlarının
- sığorta institutlarının

365 Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...?

- ərazi vahidlərinin pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- ərazi vahidlərinin pul vəsaiti fondlarının istifadə olunması həyata keçirilmiş olsun
- ərazi vahidlərinin maliyyəsinin yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- ərazi vahidlərinin pul vəsaiti fondlarının yaradılması və ya bölüşdürülməsi həyata keçirilmiş olsun
- ərazi vahidlərinin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun

366 Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...?

- idarə və təşkilatların pul vəsaiti fondlarının istifadə olunması həyata keçirilmiş olsun
- idarə və təşkilatların pul vəsaiti fondlarının yaradılması və istifadə olunması həyata keçirilmiş olsun
- idarə və təşkilatların pul vəsaiti fondlarının bölüşdürülməsi həyata keçirilmiş olsun
- idarə və təşkilatların pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- idarə və təşkilatların pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun

367 Əmək haqqı münasibətləri ilə bağlı pul münasibətləri hansı hüquq sahəsinin predmeti hesab edilir?

- əmək hüququnun
- maliyyə hüququnun
- mülkü hüququn
- cinayət hüququnun
- inzibati hüquq

368 Maliyyə aspektindən aşağıdakılardan hansı pul münasibəti hesab edilir?

- akkreditiv münasibətləri
- barter münasibətləri
- sosial münasibətləri
- beynəlxalq münasibətləri
- tədarük münasibətləri

369 Maliyyə aspektindən aşağıdakılardan hansı pul münasibəti hesab edilir?

- alqı-satqı münasibətlərini
- beynəlxalq münasibətləri
- barter münasibətlərini
- sosial münasibətləri
- akkreditiv münasibətlərini

370 Maliyyə aspektindən aşağıdakılardan hansı pul münasibəti hesab edilir?

- beynəlxalq münasibətlər
- barter münasibətləri
- alqı-satqı münasibətləri
- əmək haqqı münasibətləri
- akkreditiv münasibətləri

371 Maliyyə və onunla bağlı münasibətlər bir qayda olaraq hesab edilir?

- mütləq kredit münasibəti
- mütləq borc münasibəti
- mütləq pul münasibəti
- mütləq emissiya münasibəti
- mütləq valyuta münasibəti

372 Maliyyə dövlətin öz vəzifə funksiyalarını həyata keçirməsi üçün tətbiq etdiyi bir iqtisadi mexanizm olmaqla təmin edir?

- ÜMM-in və milli gəlirin bölgüsü mexanizmini
- XDM-in bölgüsünü və yenidən bölgüsü mexanizmini
- Milli gəlirin yenidən bölgüsü mexanizmini
- Milli gəlirin yenidən bölgüsü mexanizmini
- ÜXM-in bölgüsünü və yenidən bölgüsü mexanizmini

373 Maliyyənin üzvü surətdə bağlılığı vardır?

- emissiya münasibətlərilə
- əmtəə-pul münasibətlərilə
- bank münasibətlərilə
- kredit münasibətlərilə
- valyuta münasibətlərilə

374 ÜDM-in və Milli Gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi pul formasında baş verir və bunun üçün dövlət hansı mexanizmdən bir vasitə kimi istifadə edir?

- konsaltinq mexanizmindən
- maliyyə mexanizmindən

- bank mexanizmindən
- sığorta mexanizmindən
- pul-kredit mexanizmindən

375 ÜDM-in və Milli Gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi hansı formada baş verir?

- əmtəə formasında
- pul formasında
- mübadilə formasında
- nəqdsiz formada
- istehlak formasında

376 Maliyyə hüququ aşağıdakı münasibətlərdən hansını tənzimləyir?

- bütün pul münasibətlərini
- maliyyə münasibətlərini
- gömrük münasibətlərini
- vergi münasibətlərini
- xarici maliyyə münasibətlərini

377 Maliyyə hüququ aşağıdakı münasibətlərdən hansını tənzimləyir?

- bütün pul münasibətlərini
- xarici maliyyə münasibətlərini
- gömrük münasibətlərini
- pul fondlarının bölüşdürülməsi münasibətlərini
- vergi münasibətlərini

378 Maliyyə hüququ aşağıdakı münasibətlərdən hansını tənzimləyir?

- gömrük münasibətlərini
- vergi münasibətlərini
- pul fondlarının yaradılması münasibətlərini
- yeni cavab]bütün pul münasibətlərini
- xarici maliyyə münasibətlərini

379 Maliyyə hüququ aşağıdakı münasibətlərdən hansını tənzimləyir?

- pul fondlarının istifadəsi münasibətlərini
- xarici maliyyə münasibətlərini
- gömrük münasibətlərini
- maliyyə münasibətlərini
- vergi münasibətlərini

380 Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə olunmasını təşkil edən dövlət idarəçilik orqanı hansıdır?

- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Azərbaycan Respublikası Vergilər Nazirliyi
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Hesablama Palatası

381 Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən dövlət idarəçilik orqanı hansıdır?

- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Vergilər Nazirliyi
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Azərbaycan Respublikası Hesablama Palatası

382 «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında» Əsasnamə təsdiq edilmişdir?

- Prezident sərəncamı ilə
- Prezident fərmanı ilə
- Prezident qanunu ilə
- Prezident qərarı ilə
- Prezident göstərişi ilə

383 Dövlət büdcəsinin layihəsini hazırlayıb respublika Prezidentinə təqdim etmək, dövlət büdcəsinin icrasını təmin etmək, habelə maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək səlahiyyətləri hansı dövlət orqanının səlahiyyətidir?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
- Azərbaycan Respublikası Hesablama Palatasının

384 Azərbaycan Respublikası Nazirlər Kabineti dövlətin maliyyə fəaliyyəti sahəsində aşağıdakı səlahiyyətlərdən hansına malik deyil?

- dövlət büdcəsinin layihəsini hazırlayıb respublika Prezidentinə təqdim etmək
- pul siyasətinin həyata keçirilməsini təmin etmək
- dövlət büdcəsinin icrasını təmin etmək
- maliyyə-kredit siyasətinin həyata keçirilməsini təmin etmək
- dövlət büdcəsini təsdiq etmək və onu icra etmək

385 Cümləni tamamlayın: «Hesablama Palatası haqqında» qanuna əsasən, Hesablama Palatası Milli Məclisdə daimi fəaliyyət göstərən, ona hesabat verən, ən başlıcası isə.....?

- dövlət büdcəsinin icrası üzərində dövlət maliyyələşməsini həyata keçirən bir orqandır
- dövlət büdcəsinin icrası üzərində dövlət nəzarətini həyata keçirən bir orqandır
- dövlət büdcəsinin sistemləşdirilməsi üzərində dövlət nəzarətini həyata keçirən bir orqandır
- dövlət büdcəsinin formalaşması üzərində fəaliyyət həyata keçirən bir orqandır
- dövlət büdcəsinin icrasını həyata keçirən bir orqandır

386 Dövlət maliyyə fəaliyyətini həyata keçirən ümumi səlahiyyətli dövlət orqanı kimi Milli Məclis ixtisaslaşmış xüsusi qrupu aşağıdakılardan hansıdır?

- Hesablama Palatası
- Nəzarət Palatası
- Bölüşdürmə Palatası
- Əlaqələndirmə Palatası
- Milli Palata

387 Cümləni tamamlayın: Dövlət maliyyə fəaliyyətini həyata keçirən ümumi səlahiyyətli dövlət orqanı kimi Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən....?

- Azərbaycan Respublikasının Dövlət Büdcəsini proqnozlaşdırır və onun icrasına nəzarət edir
- Azərbaycan Respublikasının Dövlət Büdcəsini maliyyələşdirir və onun icrasına nəzarət edir
- Azərbaycan Respublikasının Dövlət Büdcəsini tərtib edir və onun icrasına nəzarət edir
- Azərbaycan Respublikasının Dövlət Büdcəsini bölüşdürür və onun icrasına nəzarət edir
- Azərbaycan Respublikasının Dövlət Büdcəsini təsdiq edir və onun icrasına nəzarət edir

388 Dövlət maliyyə fəaliyyətini həyata keçirən ümumi səlahiyyətli dövlət orqanı aşağıdakılardan hansıdır?

- Hökumət
- Maliyyə Nazirliyi
- Nazirlər Kabineti
- Milli Məclis
- Xəzinədarlıq

389 Dövlət maliyyə fəaliyyətini öz orqanları vasitəsilə həyata keçirir. Bu orqanlar Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğun olaraq müxtəlif səlahiyyətlərə malikdir. Bu səlahiyyətlərdən asılı olaraq dövlət orqanlarının təsnifat qrupu aşağıdakılardan hansıdır?

- ümumi və spesifik səlahiyyətli orqanlar
- tənzimləmə və ümumi səlahiyyətli orqanlar
- ümumi və xüsusi səlahiyyətli orqanlar
- nəzarət və ümumi səlahiyyətli orqanlar
- xüsusi və təyinatlı səlahiyyətli orqanlar

390 Maliyyə fəaliyyətinin dövlətin digər fəaliyyət sahələrindən fərqləndirən hüquqi əlamət aşağıdakılardan hansıdır?

- bu fəaliyyət dövlət hakimiyyətinin nümayəndəli və nümayəndəsiz orqanlarının həyata keçirdiyi birgə fəaliyyətdir
- bu fəaliyyət dövlət tərəfindən maliyyələşdirmə prinsipinə uyğun həyata keçirilən birgə fəaliyyətdir
- bu fəaliyyət bələdiyyə orqanlarının hakimiyyət bölgüsü prinsipinə uyğun həyata keçirilən birgə fəaliyyətdir
- bu fəaliyyət dövlət hakimiyyətinin nümayəndəli və idarəçilik orqanlarının hakimiyyət bölgüsü prinsipinə uyğun həyata keçirilən birgə fəaliyyətdir
- bu fəaliyyət dövlət idarəçilik orqanlarının hakimiyyət üstünlüyü prinsipinə uyğun həyata keçirilən birgə fəaliyyətdir

391 Dövlətin hakimiyyət və idarəçilik orqanlarının maliyyə sahəsində səlahiyyətlərini müəyyən edən aşağıdakılardan hansıdır?

- Azərbaycan Respublikasının dövlət quruluşu
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Azərbaycan Respublikasının "Büdcə sistemi haqqında" qanunu
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

392 Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi nəyə əsasən həyata keçirilir?

- Nazirlər Kabinetinin Daxili Nizamnaməsinə uyğun olaraq
- Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə uyğun olaraq
- Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq
- Maliyyə Nazirliyinin Daxili Nizamnaməsinə uyğun olaraq
- Ambudsman Aparatının Daxili Nizamnaməsinə uyğun olaraq

393 Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən hansı orqana göndərilməlidir?

- Konstitusiya Məhkəməsinə
- Ambudsman Aparatına
- Milli Məclisə
- Nazirlər Kabinetinə
- Maliyyə Nazirliyinə

394 Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq kim tərəfindən Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir?

- Maliyyə Naziri
- Ali Məhkəmə
- Azərbaycan Respublikası Prezidenti
- Parlament Sədri

- Mərkəzi Bankın Sədri

395 Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə nə vaxta qədər Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir?

- dekabrın 15-dən gecolmayaraq
- aprelin 15-dən gecolmayaraq
- oktyabrın 15-dən gecolmayaraq
- noyabrın 15-dən gecolmayaraq
- sentyabrın 15-dən gecolmayaraq

396 Dövlət büdcəsi layihəsi ilə birlikdə birsıra mühüm sənədlər də hazırlanır. Onlar bir qayda olaraq dövlət büdcəsinin icra edilməsi ilə bağlı olduğu üçün hazırlanır. Aşağıdakılardan hansı həmin sənədrə aid deyil?

- Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri
- Azərbaycan Respublikasının növbəti ili üzrə enerji balansı
- cari ilin dövlət büdcəsinin icrasının vəziyyəti barədə hesabat
- növbəti büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi
- büdcə və vergi siyasətinin əsas istiqamətləri

397 Dövlət büdcəsi layihəsi ilə birlikdə birsıra mühüm sənədlər də hazırlanır. Onlar bir qayda olaraq dövlət büdcəsinin icra edilməsi ilə bağlı olduğu üçün hazırlanır. Aşağıdakılardan hansı həmin sənədrə aid deyil?

- Azərbaycan Respublikasının Tədiyyə Balansı
- dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat
- Azərbaycan Respublikasının ərazi üzrə Vahid (Toplu) Maliyyə Balansı
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar
- növbəti il üzrə icmal büdcənin layihəsi

398 Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin tərtibi üçün lazım olan iqtisadi və sosial proqramların və proqnozların hazırlanması barədə əsaslandırılmış sənədlər hansı nazirlik tərəfindən müəyyən edilən müddətdə və qaydada hazırlanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməlidir?

- Energetika Nazirliyi
- Ədliyyə Nazirliyi
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi

399 Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin tərtibi üçün lazım olan iqtisadi və sosial proqramların və proqnozların hazırlanması barədə əsaslandırılmış sənədlər Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən müddətdə və qaydada hazırlanaraq təqdim edilməlidir?

- Nazirlər Kabinetinə
- Prezident aparatına

- Milli Məclisə
- Energetika Nazirliyinə
- İqtisadi İnkişaf Nazirliyinə

400 Bütçə layihəsi tərtib edilməsi dövrü bütçə qanunvericiliyinə görə hansı müddəti nəzərdə tutur?

- mart ayının 1-dən oktyabrın 1-nə qədər olan müddəti
- may ayının 1-dən dekabrın 31-nə qədər olan müddəti
- yanvar ayının 1-dən mayın 15-nə qədər olan müddəti
- fevral ayının 1-dən sentyabrın 25-nə qədər olan müddəti
- aprel ayının 1-dən avqustun 5-nə qədər olan müddəti

401 Cümləni tamamlayın: Bütçə prosesinin birinci mərhələsi, Azərbaycan Respublikasının «Bütçə sistemi haqqında» qanununa əsasən növbəti bütçə ilinə...?

- 1 ay qalmış başlanır
- 6 ay qalmış başlanır
- 11 ay qalmış başlanır
- 4 ay qalmış başlanır
- 10 ay qalmış başlanır

402 Azərbaycan Respublikasının «Bütçə sistemi haqqında» qanununa əsasən bütçənin icrasına dair hesabatın hazırlanması, baxılması və təsdiqi mərhələsi mərhələsi başlayır?

- aprel ayından
- may ayından
- yanvar ayından
- oktyabr ayından
- fevral ayından

403 Azərbaycan Respublikasının «Bütçə sistemi haqqında» qanununa əsasən bütçənin icrasına dair hesabat təsdiq edilir?

- yeni bütçə layihəsi hazırlanarkən
- yeni bütçə təsdiq edilərkən
- yeni bütçə müzakirə edilərkən
- yeni bütçə hazırlanarkən
- yeni bütçə dəyişdirilərkən

404 Azərbaycan Respublikasının «Bütçə sistemi haqqında» qanununa əsasən bütçə dövrünün birinci mərhələsi hesab edilir?

- bütçənin qanun formasına salınması və təsdiq edilməsi
- bütçənin tərtib edilməsi, baxılması və təsdiq edilməsi

- büdcənin tərtib edilməsi və təsdiq edilməsi
- büdcənin müzakirəsi və təsdiq edilməsi
- büdcənin sekvestri, tərtib edilməsi, baxılması və təsdiq edilməsi

405 Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə dövrünün birinci mərhələsi əhatə edir?

- martın 1-dən dekabrın 31-dək olan dövrü
- yanvarın 1-dən dekabrın 1-dək olan dövrü
- sentyabrın 11-dən dekabrın 11-dək olan dövrü
- fevralın 1-dən dekabrın 20-dək olan dövrü
- yanvarın 21-dən dekabrın 21-dək olan dövrü

406 Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə dövrü əhatə edir?

- iki ilə qədər dövrü
- bir ilə qədər dövrü
- üç ilə qədər dövrü
- dörd ilə qədər dövrü
- beş ilə qədər dövrü

407 Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə dövrü büdcə posesinin.....əhatə olunduğu dövrüdür?

- bütün mərhələlərinin
- təsdiqi mərhələsinin
- müzakirəsi mərhələsinin
- tərtibi mərhələsinin
- yenidən baxılması mərhələsinin

408 Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə ili əhatə edir...?

- yanvarın 1-dən dekabrın 1-dək olan dövrü
- yanvarın 21-dən dekabrın 21-dək olan dövrü
- yanvarın 11-dən dekabrın 11-dək olan dövrü
- yanvarın 31-dən dekabrın 1-dək olan dövrü
- yanvarın 1-dən dekabrın 31-dək olan dövrü

409 Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə ili...?

- 12 aydır
- 6 aydır
- 8 aydır
- 16 aydır

2 aydır

410 Bütçə qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəifndən hazırlanmış sənədlər nə vaxta qədər Azərbaycan Respublikasının Prezidentinə baxılmaq üçün təqdim olunur?

- sentyabrın 25-nə qədər
- noyabrın 13-nəqədər
- dekabrın 1-nə qədər
- oktyabrın 15-nəqədər
- aprelin 7-nə qədər

411 Bütçə prosesi həyata keçirilərkən aşağıdakılardan hansı bütçə quruluşu prinsipi hesab edilmir?

- birdəfəlik
- reallıq
- müstəqillik
- tamlıq
- vahidlik

412 Bütçələrin tərtib olunması, baxılması və təsdiq olunması, onların icrası, habelə bütçələrin icrasına dair hesabatın tərtib və təsdiq olunması ilə əlaqədar dövlətin prosesual xarakterli bütçə hüquq normaları ilə nizamə salınan fəaliyyəti hesab edilir?

- bütçə tərtibi
- bütçə quruculuğu
- bütçə nəzarəti
- bütçə prosesi
- bütçə hüququ

413 Azərbaycan Respublikasının hər növbəti il üçün təsdiq edilən dövlət bütçəsinin hazırlanıb təsdiq olunmasını müəyyən edən normalar ibarətdir?

- maddi normlardan
- tənzimləyici normlardan
- prosesual normlardan
- imperativ normlardan
- stimullaşdırıcı normlardan

414 Maliyyə hüququnun maddi və eyni zamanda prosesual normaların daha çox təzahür tapdığı sahəsi aşağıdakılardan hansıdır?

- bütçə hüququ
- sığorta hüququ
- vergi hüququ

- kredit hüququ
- bank hüququ

415 Bütçə hüququnun predmetinə aşağıdakı münasibət daxil deyildir?

- respublikanın dövlət büdcəsinin gəlirvə xərclərüzrə strukturunun müəyyən edilməsi ilə əlaqədar münasibətlər
- bütçə sisteminə daxil olan bütçələr arasında qarşılıqlı münasibətlər
- respublikanın gəlir və xərclərinin bütçələr arasında bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- vergi tətillərinin verilməsi ilə əlaqədar yaranan münasibətlər
- Azərbaycan Respublikasının bütçə sisteminin yaradılması ilə əlaqədar münasibətlər

416 «Bütçə sistemi haqqında» qanuna əsasən mərkəzi bütçədən həyata keçirilən ayırmalardan hansı nəzərdə tutulan tədbir reallaşdırılmadığı təqdirdə geri qaytarılmalıdır?

- subvensiya
- qrant
- subsidiya
- bütçə ssudası
- transfert

417 Bütçə sistemi haqqında» qanuna əsasən mərkəzi bütçədən yerli bütçələrə aşağıdakı formada ayırma həyata keçirilə bilməz?

- transaksiya
- transfert
- subsidiya
- dotasiya
- subvensiya

418 «Bütçə sistemi haqqında» qanuna əsasən mərkəzi bütçədən yerli bütçələrə aşağıdakı formada ayırma həyata keçirilə bilməz?

- subvensiya
- qrant
- bütçə ssudası
- subsidiya
- konsiqnasiya

419 Azərbaycan Respublikası Kontitusiyasına əsasən Azərbaycan Respublikasının bütçə sisteminin 2-ci səviyyəsi hesab edilir?

- bələdiyyə bütçələri
- Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan MR-nın dövlət büdcəsi
- Azərbaycan Respublikasının dövlət büdcəsi

- Azərbaycan Respublikasının dövlət büdcəsi və bələdiyyə büdcələri
- Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın dövlət büdcəsi və bələdiyyə büdcələri

420 Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasının büdcə sisteminin 1-ci səviyyəsi hesab edilir?

- Azərbaycan Respublikasının dövlət büdcəsi və bələdiyyə büdcələri
- Bələdiyyə büdcələri və Naxçıvan MR-nın dövlət büdcəsi
- Azərbaycan Respublikasının dövlət büdcəsi
- Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan MR-nın dövlət büdcəsi
- Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın dövlət büdcəsi və bələdiyyə büdcələri

421 Ölkənin büdcə quruluşu müəyyən olunur?

- idarəetmə forması ilə
- milli pul vahidi ilə
- dövlətin maliyyə resursları ilə
- dövlət quruluşu ilə
- dövlət suverenliyi ilə

422 Aşağıdakılardan hansı büdcə kəsirinin azalmasına nail olmaq üçün Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununda müəyyən edilmiş tədbir deyil?

- kredit ehtiyatlarından istifadə edilməsi
- dövlət büdcəsinin müdafiə olunmuş maddələri istisna olmaqla bütün xərclərin proporsional qaydada ixtisarı mexanizmi - sekvestr tətbiq edilməsi
- büdcə kəsiri məbləğinin müəyyən edilməsi
- büdcə kəsirinin UDM-in 50%-lik nisbəti ilə əlaqələndirilməsi
- dövlətin qısamüddətli öhdəliklərinin, yəni dövlət istiqrazlarının buraxılması və yayılmasından əldə olunan vəsaitlərdən istifadə edilməsi

423 Cümləni tamamlayın: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının qanunu..... hesab edilir? .

- texniki xarakterli
- icra xarakterli
- prosesual xarakterli
- mexaniki xarakterli
- maddi xarakterli

424 Azərbaycan Respublikasında hər növbəti il üçün qəbul edilən Dövlət Büdcəsi haqqında qanunu hansı normalardan ibarətdir?

- prosesual normalardan
- texniki normalardan
- maddi normalardan
- proqnoz normalardan

- mexaniki normaları

425 Maliyyə hüququnda maddi normaların daha çox tətbiq olunduğu hüquq sahəsi hansıdır?

- büdcə hüququ
 sığorta hüququ
 vergi hüququ
 bank hüququ
 maliyyə hüququ

426 Maddi və prosesual hüquq normaları daha çox xarakterikdir?

- vergi hüququna
 sığorta hüququna
 maliyyə hüququna
 büdcə hüququna
 bank hüququna

427 Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar iki qrupa bölünür və onlar aşağıdakı kimi fərqləndirilir?

- cari və proqnoz büdcə hüquq normaları
 mexaniki və texniki büdcə hüquq normaları
 maddi və prosesual büdcə hüquq normaları
 maddi və qeyri-maddi büdcə hüquq normaları
 texniki və prosesual büdcə hüquq normaları

428 Büdcə hüququ spesifik tənzimə predmetinə malikdir və onun predmetinə aşağıdakı hansı münasibət daxil deyildir?

- büdcə sisteminə daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər
 respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi, habelə büdcələr arasında onların bölüşdürülməsi ilə əlaqədar münasibətlər
 Azərbaycan Respublikası, Naxçıvan MR və ayrı-ayrı inzibati ərazi vahidlərinin büdcə sahəsində səlahiyyətlərinin bölüşdürülməsi ilə əlaqədar münasibətlər
 Azərbaycan Respublikasının büdcə quruluşunun müəyyən edilməsi və büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
 Azərbaycan Respublikasında pul siyasətinin müəyyən edilməsi və zəruri pul kütləsinin emissiyası ilə əlaqədar münasibətlər

429 Cümləni tamamlayın: Dövlət və bələdiyyə büdcələrinin yaradılması və onların xərclənməsi ilə əlaqədar geniş münasibətlər dairəsi əmələ gəlir ki, onlar da xüsusi normalarla nizamlanır. Belə normaların məcmusu maliyyə hüququnun əsas bölməsini, yəni.....?

- sığorta hüququnu formalaşdırır
 büdcə hüququnu formalaşdırır
 bank hüququnu formalaşdırır
 vergi hüququnu formalaşdırır

- maliyyə hüququnu formalaşdırır

430 Hüquq ədəbiyyatında büdcələrin bir neçə növü müəyyən olunur. Aşağıdakılardan hansı həmin təsnifat qrupuna aid deyil?

- adi büdcələr
 minimal büdcə
 fəvqəladə büdcə
 universal büdcə
 birləşmiş (vahid) büdcə

431 Azərbaycan Respublikasında dövlət büdcəsi hüquqi qüvvəsini nə vaxt qazanır?

- Parlament Komitələrinin müzakirəsindən sonra
 Nazirlər Kabinetinin sərəncamından sonra
 Prezident fərmanından sonra
 Büdcə qanunu qəbul olunduqdan sonra
 Maliyyə Nazirliyi təsdiq edəndən sonra

432 Yerli Büdcənin vəsaitinin bələdiyyənin mülkiyyəti hesab edilməsi hansı məcəllə ilə təsbit olunmuşdur?

- Cinayət Məcəlləsi
 Mülkü Prosesual Məcəlləsi
 Konstitusiya Məcəlləsi
 Mülki Məcəllə
 Torpaq Məcəlləsi

433 Cümləni tamamlayın: Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilir ki, Yerli Büdcəsinin vəsaiti bələdiyyənin.....?

- maliyyə sistemidir
 əsasıdır
 mülkiyyətidir
 iqtisadi bazasıdır
 hüquqi təminatıdır

434 Dövlət Büdcəsinin vəsaitinin Azərbaycan Respublikasının mülkiyyəti hesab edilməsi hansı məcəllə ilə təsbit olunmuşdur?)

- Konstitusiya Məcəlləsi
 Torpaq Məcəlləsi
 Cinayət Məcəlləsi
 Mülki Məcəllə
 Mülkü Prosesual Məcəllə

435 Cümləni tamamlayın: Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilir ki, Dövlət Büdcəsinin vəsaiti Azərbaycan Respublikasının.....?

- əsasdır
- maliyyə sistemidir
- iqtisadi bazasıdır
- hüquqi təminatıdır
- mülkiyyətidir

436 Sual: Azərbaycan Respublikasında dövlət büdcəsinə şəkildə təsdiq olunur?

- qanun şəkildə
- konvensiya şəkildə
- kontrakt şəkildə
- sərəncam şəkildə
- fərman şəkildə

437 Qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan aşağıdakılardan hansıdır?

- ailə büdcəsi
- dövlət büdcəsi
- parlament büdcəsi
- bələdiyyə büdcəsi
- prezident büdcəsi

438 Aşağıdakılardan hansı maliyyə hüququnun alt sahəsidir?

- mülkü hüquq
- gömrük hüququ
- büdcə hüququ
- inzibati hüquq
- konstitusiyə hüququ

439 Aşağıdakılardan hansı maliyyə hüququnun alt sahəsidir?

- gömrük hüququ
- vergi hüququ
- konstitusiyə hüququ
- mülkü hüquq
- inzibati hüquq

440 Azərbaycan Respublikası Konstitusiyasının əsasən maliyyə fəaliyyətinə nəzarət edən dövlət orqanı aşağıdakılardan hansıdır?

- prokurorluq
- İcra hakimiyyəti
- Palata
- Milli Məclis
- Ali Məhkəmə

441 Xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən maliyyə fəaliyyətinin məzmunundan asılı olaraq maliyyə nəzarətinin növlərinin aşağıdakı növü yoxdur?

- valyuta nəzarəti
- gömrük nəzarəti
- vergi nəzarəti
- konstitusiya nəzarəti
- büdcə nəzarəti

442 Ümumi səlahiyyətli dövlət hakimiyyəti və idarəçilik orqanları, habelə xüsusi nəzarət orqanları tərəfindən həyata keçirilən maliyyə nəzarəti hesab edilir?

- müstəqil, şəxsi, fərdi nəzarət
- bələdiyyə, dövlət, sahibkar nəzarəti
- təsərrüfatdaxili, birgə, kollektiv nəzarət
- ümumdövlət nəzarəti
- müəssə, təsərrüfat, trest nəzarəti

443 Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur?

- təsərrüfatdaxili nəzarəti
- maliyyə-kredit orqanlarının nəzarəti
- idarədaxili nəzarət
- transaksiya nəzarəti
- ümumi səlahiyyətli idarəçilik orqanlarının nəzarəti

444 Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur?

- prezident nəzarəti
- palata nəzarəti
- auditor nəzarəti
- parlament nəzarəti
- ümumi səlahiyyətli idarəçilik orqanlarının nəzarəti

445 Nazirliklər və idarələr, yerli özünüidarə orqanlarının nəzarət-təftiş şöbələri tərəfindən onlara tabe olan müəssisə və idarələrə münasibətdə həyata keçirilən maliyyə nəzarəti ?

- Cari nəzarət

- Ümumdövlət nəzarəti
- müstəqil nəzarət
- İdarə nəzarəti
- dövlət nəzarəti

446 Ümumi səlahiyyətli dövlət hakimiyyəti və idarəçilik orqanları, habelə xüsusi nəzarət orqanları tərəfindən həyata keçirilən maliyyə nəzarəti ?

- müstəqil nəzarət
- dövlət nəzarəti
- Ümumdövlət nəzarəti
- İdarə nəzarəti
- Cari nəzarət

447 Dövlətin maliyyə nəzarətinin növləri hansılardır?

- təsərrüfatdaxili, birgə, kollektiv nəzarət
- bələdiyyə, dövlət, sahibkar nəzarəti
- müstəqil, şəxsi, fərdi nəzarət
- müəssə, təsərrüfat, trest nəzarəti
- ümumdövlət və idarə nəzarəti

448 Maliyyə nəzarətini həyata keçirən subyektdən asılı olaraq nəzarətin hansı növləri fərqləndirilir?

- bələdiyyə, dövlət, sahibkar nəzarəti
- müstəqil, şəxsi, fərdi nəzarət
- təsərrüfatdaxili, birgə, kollektiv nəzarət
- dövlət, təsərrüfatdaxili, müstəqil nəzarət
- müəssə, təsərrüfat, trest nəzarəti

449 Maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarəti hansıdır?

- sonrakı nəzarət
- cari nəzarət
- mexaniki nəzarət
- ilkin nəzarət
- baza nəzarəti

450 Obyekti əldə olunmuş gəlirlərdən dövlət qarşısında öhdəliklərin icra olunması ilə və ya təqdim edilmiş pul vəsaitlərinin xərclənməsi ilə bağlı sənədləşdirilmələr olan maliyyə nəzarəti hansıdır?

- mexaniki nəzarət
- cari nəzarət
- baza nəzarət

- sonrakı nəzarət
- ilkin nəzarət

451 Maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarmaq və xəbərdar etmək məqsədi daşıyan maliyyə nəzarəti hansıdır?

- mexaniki nəzarət
- ilkin nəzarət
- baza nəzarət
- sonrakı nəzarət
- cari nəzarət

452 Pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti hansıdır?

- sonrakı nəzarət
- baza nəzarət
- mexaniki nəzarət
- ilkin nəzarət
- cari nəzarət

453 Cümləni tamamlayın: İlkin maliyyə nəzarətinin məqsədi maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımı.....göstərməkdən ibarətdir?

- metodiki köməklik
- zəruri müdaxilə
- texniki dəstək
- maliyyə yardımı
- birbaşa təsir

454 Maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımı metodiki köməklik göstərmək hansı nəzarətin məqsədi hesab edilir?

- cari nəzarətinin
- sonrakı nəzarətin
- ilkin nəzarətin
- baza nəzarətinin
- mexaniki nəzarətin

455 Pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlanmadan əvvəl həyata keçirilən nəzarət hansıdır?

- ilkin nəzarət
- baza nəzarət
- cari nəzarət

- sonrakı nəzarət
- mexaniki nəzarət

456 Maliyyə nəzarətinin forması aşağıdakılardan hansıdır?

- cari, sonrakı, mütəmadi
- ilkin, cari, sonrakı
- baza, cari, əvvəl
- sonrakı,dövrü, mexaniki
- əvvəl, ilkin, cari

457 Ölkənin sosial-iqtisadi inkişafı məqsədilə dövlətin və bələdiyyələrin pul fondlarının təşkili, bölüşdürülməsi və istifadə edilməsi sahəsində hərəkətlərin qanunauyğun və məqsədyönlü olması üzərində nəzarət nə hesab edilir?

- maliyyə intizamı
- maliyyə nəzarəti
- maliyyə qanunvericiliyi
- maliyyə resursları
- maliyyə sistemi

458 Müəssisə, idarə, təşkilatlar və vətəndaşlar tərəfindən dövlətin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması nə hesab edilir?

- maliyyə qanunvericiliyi
- maliyyə resursları
- maliyyə intizamı
- maliyyə sistemi
- maliyyə ehtiyatı

459 Maliyyə nəzarətinin vəzifələrinin reallaşması nəticəsində nə möhkəmlənir?

- maliyyə sistemi
- maliyyə resursları
- maliyyə qanunvericiliyi
- maliyyə intizamı
- maliyyə ehtiyatı

460 Maliyyə nəzarətinin məzmununu müəyyən etmək üçün maliyyə hüquq normaları ilə tənzim edilən münasibətlərdə qarşıya qoyulan vəzifələrə aşağıdakılardan hansı aid deyil?

- istehsal və kommertiya fəaliyyətinin yüksəldilməsində daxili ehtiyatlarını aşkar etmək
- müəssisə, idarə və təşkilatlar tərəfindən aparılan maliyyə əməliyyatlarının qanunauyğun həyata keçirilməsində, pul vəsaitlərinin hesablanması və saxlanması qaydalarına əməl olunmasını yoxlamaq
- dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək, maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək

- maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək
- qənaət olunan maliyyə vəsaitlərinin dövlət borcunun aradan qaldırılmasına yönəltmək

461 Maliyyə nəzarətinin məzmununu müəyyən etmək üçün maliyyə hüquq normaları ilə tənzim edilən münasibətlərdə qarşıya qoyulan vəzifələrə aşağıdakılardan hansı aid deyil?

- istehsal və kommertiya fəaliyyətinin yüksəldilməsində daxili ehtiyatlarını aşkar etmək
- müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdliklərinin yerinə yetirilməsini yoxlamaq
- maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət vermək
- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin, bütçə vəsaitlərinin, bank ssudalarının, xüsusi vəsaitlərin onlar tərəfindən məqsədəuyğun surətdə istifadəsini yoxlamaq
- pul vəsaitlərinin iqtisadi agentlər arasında bölgüsünü təmin etmək və onların fəaliyyətini stimullaşdırmaq

462 Maliyyə nəzarətinin obyektii?

- kredit münasibətləridir
- vergi münasibətləridir
- bütçə münasibətləridir
- sığorta münasibətləridir
- pul münasibətləridir

463 Maliyyə hüquq münasibətlərində kollektiv iştirak etməyən subyektlər hansıdır?

- bələdiyyələr
- dövlət hakimiyyət və idarəçilik orqanları
- təsərrüfat müəssisələri
- fiziki şəxslər
- özəl müəssisələr

464 Aşağıdakılardan hansı prosesual maliyyə hüquq norması hesab edilir?

- Azərbaycan Respublikasının "Kreditfondu haqqında" qanunu
- Azərbaycan Respublikasının "Dövlət Bütçəsi haqqında" qanunları
- Azərbaycan Respublikasının "Sığorta haqqında" qanunu
- Azərbaycan Respublikasının "Bütçə Sistemi haqqında" qanunu
- Azərbaycan Respublikasının "Dövlət Yol Fondu haqqında" qanunu

465 Aşağıdakılardan hansı maddi maliyyə hüquq norması hesab edilir?

- Azərbaycan Respublikasının "Dövlət Bütçəsi haqqında" qanunları
- Azərbaycan Respublikasının "Kreditfondu haqqında" qanunu
- Azərbaycan Respublikasının "Dövlət Yol Fondu haqqında" qanunu
- Azərbaycan Respublikasının "Bütçə Sistemi haqqında" qanunu
- Azərbaycan Respublikasının "Sığorta haqqında" qanunu

466 Xarakterinə görə maliyyə hüquq normalarının aşağıdakı növləri vardır?

- qadağanedici və səlahiyyətverici
- maddi və prosessual
- məhdudlaşdırıcı, və qadağanedici
- neytrallaşdırıcı və tənzimləyici
- stimullaşdırıcı və qadağanedici

467 Məzmununa görə maliyyə hüquq münasibətlərinin növlərinə aid deyil: (Çəki: 1)

- büdcədənəkar pul fondlarının təşkili və bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- vergi-hüquq münasibətləri
- büdcə münasibətləri
- pul dövriyyəsi ilə əlaqədar münasibətlər
- pul fondlarının özgəninkiləşdirməsilə əlaqədar münasibətlər

468 Məzmununa görə maliyyə hüquq münasibətlərinin aşağıdakı növü yoxdur?

- paylama hüquq münasibətləri
- sığorta hüquq münasibətləri
- valyuta hüquq münasibətləri
- hesablaşma hüquq münasibətləri
- kredit hüquq münasibətləri

469 Maliyyə hüquq normalarının tələbləri pozulduqda tətbiq edilən cəzanı müəyyənləşdirən norma struktur elementi hansıdır?

- hipoteza
- dispoziisiya
- sanksiya
- diskriminasiya
- disproporsiya

470 Maliyyə hüquq münasibətləri iştirakçısının müvafiq halda hansı vəzifəni icra etməli, yaxud hansı hərəkəti etmək gərəkli olduğunu özündə əks etdirən norma struktur elementi hansıdır?

- sanksiya
- hipoteza
- diskriminasiya
- disproporsiya
- dispoziisiya

471 Maliyyə hüquq münasibətlərinin yarana bildiyi şəraiti müəyyən edən və burada hüquq münasibəti subyektlərin dairəsini göstərən norma struktur elementi hansıdır?

- sanksiya
- disproporsiya
- dispozisiya
- diskriminasiya
- hipoteza

472 Digər növ hüquq normaları kimi maliyyə hüquq normasının strukturunu təşkil edir?

- diskriminasiya, sanksiya və dispozisiya
- disproporsiya, dispozisiya və hipoteza
- hipoteza, dispozisiya və sanksiya
- preambula, sanksiya və dispozisiya
- hipoteza, disproporsiya və sanksiya

473 Maliyyə hüquq normaları münasibət iştirakçılarında göstərdiyi təsirə görə aşağıdakı normalara bölünür?

- məhdudlaşdırıcı, səlahiyyətverici və qadağanedici
- məcbureddici, qadağanedici və nəzarətedici
- stimullaşdırıcı, səlahiyyətverici və qadağanedici
- neytrallaşdırıcı, qadağanedici və tənzimləyici
- məcbureddici, qadağanedici və səlahiyyətverici

474 Aşağıdakılardan hansı maliyyə hüquq normalarına xarakterik olan əlamət deyil?

- maliyyə hüquq normaları vasitəsilə şəxsi maraqlar deyil, ictimai maraq və mənafeələr realizə olunur
- maliyyə hüquq normaları özündə ifadə olunan tələblərin dəyişdirilməsini qadağan edən imperativ xarakterə malikdir
- başqa növ hüquq normalarından maliyyə hüquq normaları özünün qeyri-sabitliyi ilə fərqlənir
- maliyyə hüquq normalarının maliyyə hüquqi tənzimləmənin predmetindən asılı olaraq məqsədli təyinatı vardır
- maliyyə hüquq normaları hər bir hüquq sahəsi kimi prezidentlərə əsaslanır

475 Maliyyə hüququnun mənbələri içərisində ən dinamik hesab ediləni aşağıdakılardan hansıdır?

- "Banklar haqqında» Azərbaycan Respublikası qanunu
- "Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası qanunu
- "Sığorta haqqında» Azərbaycan Respublikası qanunu
- "Büdcə sistemi haqqında» Azərbaycan Respublikası qanunu
- "Hesablama Palatası haqqında» Azərbaycan Respublikası qanunu

476 Azərbaycan Respublikasında vergi öhdəliyini ən ali səviyyədə aşağıdakılardan hansı ilə müəyyən edilmişdir?

- Azərbaycan Respublikası Milli Məclisinin fərmanı
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

- Azərbaycan Respublikası prezidentinin fərmanı
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Azərbaycan Respublikasının Konstitusiyası

477 Azərbaycan Respublikasının pul vahidi kimi milli valyuta - manat aşağıdakılardan hansı ilə müəyyən edilmişdir?

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikası Milli Məclisinin fərmanı
- Azərbaycan Respublikası prezidentinin fərmanı

478 Maliyyə hüququnun mənbələr hansı formada qruplaşdırılır?

- qanunlar
- məcəllələr
- beynəlxalq müqavilələr
- normativ aktlar və normativ-hüquqi müqavilələr
- hüquqi adətlər

479 Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ.....ibarətdir?

- yeni və köhnə hissələrdən
- tarixi və məntiqi hissələrdən
- direktiv və göstəriş hissələrdən
- ümumi və xüsusi hissələrdən
- ümumi hissələrdən

480 Hakimiyyət göstərişləri maliyyə hüquqi tənzimləmənin metodu kimi aşağıdakı xarakterə malikdir?

- paralel xarakterə
- imperativ xarakterə
- xarici təsir xarakterinə
- daxili təsir xarakterinə
- dispozitiv xarakterə

481 Maliyyə hüquqi tənzimləmədən asılı olaraq aşağıdakı münasibət forması yoxdur?

- büdcə bölüşdürülməsi üzrə münasibətlər
- büdcə münasibətləri
- büdcələrin və büdcədən kənar məqsədli fondların təşkili və icra olunması ilə əlaqədar münasibətlər
- büdcə kreditləri üzrə münasibətlər

- dövlət sığortası üzrə münasibətlər

482 Cümləni tamamlayın: Maliyyə fəaliyyəti prosesində yaranan maliyyə münasibətləri iqtisadi meyara görə.... ayrılır?

- pul xarakterli və pul xarakterli olmayan münasibətlərə
- vergi xarakterli və vergi xarakterli olmayan münasibətlərə
- maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətlərə
- sığorta xarakterli və sığorta xarakterli olmayan münasibətlərə
- kredit xarakterli və kredit xarakterli olmayan münasibətlərə

483 Maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər nəyi əks etdirir? (Çəki: 1)

- maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətləri
- dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətləri
- büdcəyə vergi və rüsumların yığılmasını, dövlət xəzinəsinə könüllü ianələr və dövlət kreditinin yerləşdirilməsini
- büdcə maliyyələşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətləri
- büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətləri

484 Maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər nəyi əks etdirir?

- büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətləri
- büdcəyə vergi və rüsumların yığılmasını, dövlət xəzinəsinə könüllü ianələr və dövlət kreditinin yerləşdirilməsini
- dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətləri
- maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətləri
- büdcə maliyyələşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətləri

485 Pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər nəyi əks etdirir?

- büdcəyə vergi və rüsumların yığılmasını, dövlət xəzinəsinə könüllü ianələr və dövlət kreditinin yerləşdirilməsini
- dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətləri
- maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətləri
- büdcə maliyyələşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətləri
- büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətləri

486 Maliyyə hüququnun predmetini təşkil edən maliyyə münasibətlərinə aşağıdakılardan hansı aid deyil?

- maliyyə ehtiyatlarının mənimsənilməsi üzrə nəzarətlə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər
- dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər

487 Cümləni tamamlayın: Maliyyə hüququnun əhəmiyyəti ondan ibarətdir ki, onun təsir dairəsinə.....?

- dövlət bölməsinin maliyyə sistemi daxildir
- dövlətin bütövlükdə maliyyə sistemi daxildir
- dövlətin nazirliklərinin maliyyə sistemi daxildir
- dövlətin regional maliyyə sistemi daxildir
- dövlətin hüquqi şəxslərinin maliyyə sistemi daxildir

488 Cümləni tamamlayın: Maliyyə hüquq ümumi hüquq olmaqla.....? (Çəki: 1)

- maliyyə hüquq münasibətlərində dövlət iradəsi və mənafeyinə xidmət edir
- maliyyə hüquq münasibətlərində yerli hakimiyyətin mənafeyinə xidmət edir
- maliyyə hüquq münasibətlərində hüquqi şəxslərin iradəsinə xidmət edir
- maliyyə hüquq münasibətlərində fiziki şəxslərin mənafeyinə xidmət edir
- maliyyə hüquq münasibətlərində bələdiyyələrin iradəsinə xidmət edir

489 Cümləni tamamlayın: Maliyyə hüququ.....?

- xüsusi hüquq sahəsidir
- konstitusion hüquq sahəsidir
- ümumi hüquqdur
- xüsusi hüquqdur
- asılı hüquq sahəsidir

490 Cümləni tamamlayın: Maliyyə hüququ ictimai inkişafın hər hansı bərdövründə dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsinin təmin olunması üçün maliyyə fəaliyyəti prosesində meydana çıxan ictimai münasibətləri nizama salan....?

- əxlaq normalarının məcmusudur
- ənənə normalarının məcmusudur
- adət normalarının məcmusudur
- hüquq normalarının məcmusudur
- dini normalarının məcmusudur

491 Maliyyə münasibətlərini başqa münasibətlərdən fərqləndirən əlamətlərə hansı aid deyil?

- bu münasibətlər pul vəsaitlərinin bölgüsü münasibətləridir
- bu münasibətlər ekvivalentsiz münasibətlərdir, burada pul vəsaitlərinin yalnız birtərəfli hərəkəti vardır
- bu münasibətlər pul vəsaitlərinin mənimsənilməsi münasibətləridir
- bu münasibətlər bir qayda olaraq pul münasibətləridir
- bu münasibətlərdə pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət edir

492 Respublikanın icra hakimiyyətinin rəhbəri kimi Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsinə əsasən, respublikanın dövlət büdcəsini Milli Məclisin təsdiqinə təqdim edir ?

- 119-cu maddəsinə
- 99-cu maddəsinə
- 129-cu maddəsinə
- 139-cu maddəsinə
- 109-cu maddəsinə

493 Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...?

- bələdiyyə pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- dövlətin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- dövlətin pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- dövlətin pul vəsaiti fondlarının yaradılması həyata keçirilmiş olsun
- dövlətin pul vəsaiti fondlarının yaradılması və bölüşdürülməsi həyata keçirilmiş olsun

494 Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- dövlət maliyyəsi
- kredit fondu
- müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
- dövlət sığorta fondu
- qeyri-rezidentlərin maliyyəsi

495 Cümləni tamamlayın: Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...?

- müəssisələrin pul vəsaiti fondlarının istifadə olunması həyata keçirilmiş olsun
- müəssisələrin pul vəsaiti fondlarının yaradılması və istifadə olunması həyata keçirilmiş olsun
- müəssisələrin pul vəsaiti fondlarının yaradılması həyata keçirilmiş olsun
- müəssisələrin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- müəssisələrin pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun

496 Pul vəsaiti fondlarının sistemini nə təmin edir?

- vergi hüquq institutları sistemi
- valyuta hüquq institutları sistemi
- maliyyə hüquq institutları sistemi
- sığorta hüquq institutları sistemi
- büdcə hüquq institutları sistemi

497 İnzibati cərimə münasibətləri ilə bağlı pul münasibətləri hansı hüquq sahəsinin predmeti hesab edilir?

- cinayət hüququnun
- sosial hüququn

- inzibati hüquq
- maliyyə hüququnun
- mülkü hüququn

498 Alqı-satqı münasibətləri ilə bağlı pul münasibətlər hansı hüquq sahəsinin predmeti hesab edilir? (Çəki: 1)

- inzibati hüququn
- sosial hüququn
- mülkü hüququn
- maliyyə hüququnun
- cinayət hüququnun

499 Maliyyə aspektindən aşağıdakılardan hansı pul münasibəti hesab edilir?

- barter münasibətləri
- sosial münasibətlər
- akkreditiv münasibətləri
- inzibati cərimə münasibətləri
- beynəlxalq münasibətlər

500 Maliyyə nəzarətinin məzmununu müəyyən etmək üçün maliyyə hüquq normaları ilə tənzim edilən münasibətlərdə qarşıya qoyulan vəzifələrə aşağıdakılardan hansı aid deyil?

- qənaət olunan maliyyə vəsaitlərinin dövlət borcunun aradan qaldırılmasına yönəltmək
- istehsal və kommersiya fəaliyyətinin yüksəldilməsində daxili ehtiyatlarını aşkar etmək
- müəssisə, idarə və təşkilatlar tərəfindən aparılan maliyyə əməliyyatlarının qanunauyğun həyata keçirilməsinə, pul vəsaitlərinin hesablanması və saxlanması qaydalarına əməl olunmasını yoxlamaq
- dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək, maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək